

Hacı Şahinin ölümünün arxasındakı sirr pərdəsi

Hürriyyət

SİZİN ÜÇÜN QƏZET

Nº09 (3252) 7 Mart / 2023-cü il

Həftədə 1 dəfə çıxır

Qiyməti: 60 qəpik

ANA XƏBƏR



Qarabağ qazisinin əfvi ilə bağlı prezidenta müraciət

Azərbaycanın Türkiyədəki səfirliyində yeyinti faktları...

Keçmiş təsərrüfat müdiri səfirlikdə yaşanan qanunsuzluqları, külli miqdarda maliyyə maxinasıyasını ifşa etdi



Meral Akşener “6-lı masa”ya qayıtdı

GÜNÜN NƏBZİ

Xəbər

Ramiz Rzayevlə vida toplantısı...



Ali Məhkəmə sədrinin səlahiyyət müddəti başa çatıb

2

Cəmiyyət

Xankəndi yolunda baş verən insidentin pərdəarxası

ADP bu hadisənin Lavrovun səfərindən dərhal sonra meydana gəlməsini təsadüf hesab etmir...

4

Toplum

Ucar sakini “Medera”da çalışan həkimdən şikayətçidir

Məryəm Mustafayeva: “Əli Osman Qədimbəyli mənə qarşı dələduzluq edərək, 1000 manat pulumu ələ keçirib”

7

Toplum

Atası rəhmətə getdi, analığı rüşvətlə 5 uşağı mirasdan məhrum etdi

Babək rayon, Nəzərabad kənd sakini Əli Zeynalov icra nümayəndəsi və müavinini saxtakarlıqda ittiham edir...

7

Layihə

Dağtumas: “oğurlanmış” kəndin tarixçəsi

Şəhidin və şəhid anasının arasındakı sarsılmaz “körpü”

12

Cəmiyyət

Sabiq rektor məhkəməyə məcburi gətiriləcək



4

Siyaset

Tramp üçüncü dünya müharibəsinin anonsunu verdi

Eks-prezident: “Bu müharibənin qarşısını alacaq yeganə lider mənəm”



5

Azərbaycanda növbəti məhkəmə rəzaləti

Salyan sakini Səttar Əkbərov heç bir əsas olmadan 1,6 il müddətinə azadlıqdan məhrum edildiyini bildirir...

Salyan rayonunda daimi qeydiyyatda olan, uzun illərdir ailə üzvləri ilə birgə Bakıda yaşayan və burada çalışan Əkbərov Səttar Əli oğlu qanunsuz yerə 1,6 il müddətinə həbs olunduğunu iddia edir. “Hürriyyət”-in redaksiyasına gələrək bu haqda məlumat verən S.Əkbərovun sözlərinə görə, 2011-ci ildən meyvə-tərəvəz alveri ilə məşğul olub...

6

Hüquq

Rusiya “sülhməramlıları” yenə Azərbaycanı ittiham etdi

Rusiya “sülhməramlıları” Azərbaycan tərəfi atəşkəsi pozmaqda ittiham edib. Hürriyyət.Az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsində RHK-nın fəaliyyəti ilə bağlı 6 mart tarixli məlumat bülletenində Azərbaycanın atəşkəs rejimini pozduğunu bildirilir. Bəyanatda separatizmə və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyə açıq dəstək verilir...

4

Ceff Bezos qalmaqallı yaxtada səyahətə çıxır



“Amazon”un qurucusu milyarder Ceff Bezosun 500 milyon dollarlıq super yaxtası ilk səyahətinə hazırlaşır. Xarici KİV-lər xəbər verir ki, o, iki ay ərzində sahibinə çatacaq. Yaxta beş il müddətinə tikilib. O, dünyanın ən hündür yaxtası olduğunu iddia edilir. Gəminin uzunluğu 127 metr, üçlü direkləri isə 70 metrdir. Yaxta “Koru” adlanır. Maori dilində “yeni başlanğıclar” deməkdir.

Gəmi Hollandiyanın “Oceanco” tərsanəsi tərəfindən inşa edilib. 95 yaşlı Koninqsaven körpüsünün altından keçə bilmədiyi üçün artıq qalmaqala düşüb. Bezos Rotterdam rəhbərliyindən körpünü sökməyi xahiş edib, sonra isə onun bərpası üçün pul ödəyəcəyini vəd edib. Ancaq bu tələbdən imtina edilib. Üstəlik, şəhər sakinləri yaxtaya

yumurta atmaqla hədələyiblər.

Daha sonra Bezos yaxtanın yelkənlərini elə düzəldib ki, körpünün altına sığsın. Şirkət ehtiyatla nəhəng yaxtanı direklərinin əlavə olunduğu başqa bir gəmiqayırma zavoduna çəkib.

Həmçinin qeyd edilir ki, Koru superyaxtasının üç nəhəng dirəyi var və bunun sayəsində yelkənlərin kinetik enerjisi hesabına hərəkətə gətirilir. Bu son dərəcə qabaqcıl və ekoloji cəhətdən təmiz texnologiya deməkdir.



Əyləncə səhifəsi

Türkiyə İlon Maskı cərimələdi

Türkiyə Rəqabət Şurası İlon Maskı cərimələyib. Lent.az xarici mətbuata istinadən xəbər verir ki, şura Maskı “Twitter”i onların razılığı olmadan aldığına görə cərimə tətbiq edib.



Qeyd edək ki, effektiv rəqabətin əhəmiyyətli dərəcədə azaldığı üçün cəza qəbul olunub. Mask 2022-ci ildə “Twitter”in Türkiyədəki gəlirinin 0,1 faizi məbləğini cəza kimi ödəməli olacaq. Rəqabət Şurası onu da qeyd edib ki, cəriməyə 60 gün ərzində Ankara məhkəməsində etiraz edilə bilər. Xatırladaq ki, 2022-ci ilin dekabrında reklam şirkətləri “Twitter” ilə əməkdaşlığını dayandırdıqları üçün gəlirləri təxminən 40 faiz azalıb.

Tətil üçün ən yaxşı ölkələr...



Kuba 2023-cü ildə ən çox tələb olunan səyahət məkanı seçilib. Bu barədə “TripAdvisor” məlumat yayıb. Reytingdə ikinci və üçüncü yerləri Vyetnam və Mavrikiy ada dövlətləri tutub. Onların ardınca Kamboca və Tailand gəlir. Kayman adaları, Mərakeş, Azərbaycan və Nepal da ən yaxşı səyahət ölkələri kimi qeyd olunub. Ən populyar turizm ölkələri arasında 10-cu sırada Polşadır. Qeyd olunur ki, reyting dünyanın müxtəlif ölkələrindən olan səyahətçilərin “TripAdvisor” saytıdakı milyonlarla şərhlər və rəylər əsasında tərtib edilib.



Leonardo Di Kaprio çirkli pulların yuyulmasında ittiham olunur

Oskar mükafatı laureatı Leonardo DiCaprio təxminən 4,5 milyard dollar dəyərində çirkli pulların yuyulmasında ittiham olunur. Xarici KİV-lər bildirir ki, bununla əlaqədar FTB tərəfindən sorğu-sual edilib.

Onu malayziyalı investor JHo Low ilə əlaqələrinə görə ittiham edirlər. The Guardian-ın xəbərinə görə, Di Kaprio Low ilə 2010-cu ildə gecə klubunda tanış olub. İkili Belizdə ekoloji təmiz otel tikmək də istəyib. Meksikalı investor 2013-cü ildə baş rolda Leonardo Di Kapriounun 5 Oskara namizəd olduğu “The Wolf of Wall Street” filmi maliyyələşdirərək aktyora 600 min dollarlıq Marlon Brandonun Oskar heykəli və 9 milyon dollarlıq Jean tablosunu hədiyyə edib. Bu Mişel Baskiyanın rəsm əsəri idi. The New York Times xəbər verib ki, araşdırmadan sonra aktyor bu hədiyyələri 2018-ci ildə hakimiyyət orqanlarına təhvil verib.

İt olmaq üçün 15 min dollar xərclədi

İtə çevrilmək üçün 15 min dollar xərcləyən kişi qəfəsdə yaşamağa başlayıb. Xarici KİV-lər xəbər verir ki, həmin şəxs uşaqlıqdan heyvan olmaq kimi qeyri-müəyyən bir yuxu görmüş.

Yaponiyada bir adam var ki, itə “çevirilmək” üçün çox pul xərcləyib. Bu yaxınlarda o, it həyatına keçmək üçün nəhəng bir qəfəs alıb.

Bu “çevirmə” nədir?

Həvəskarın sözlərinə görə, o, itlərin həyat tərzini həqiqətən yaşamaq istəyib və buna görə də 15 min dollara real it kostyumu alıb. Bu ya-

O, artıq nəhəng qəfəsdə yaşamağa başlayıb və özünü Toko adlandırır



xınlarda o, nəhəng qəfəsdə yaşamağa başlayıb və özünü Toko adlandırır. Videoda gecəni işıqlar söndə qəfəsdə necə məskunlaşdığını və barmaqlıqlara toxunaraq azadlığa çıxmaq üçün yal-

vardığını göstərilir.

Tokonun dediyinə görə, o, “uşaqlıqdan heyvan olmaq kimi qeyri-müəyyən bir xəyala sahib olduğu” üçün həyatını bu şəkildə dəyişdirməyi seçib. “Mən bu arzum həyata keçirəndə belə olmalı idim. Özümü dərk edəndən bəri heyvan olmaq istəyirdim. Mən xüsusilə sevimli dördayaqlı heyvanları sevirəm. İnsanlarla ölçü fərqi az olması da hələddici faktor idi”, - o, açıqlayıb.

Lotoreyadan 1 milyon dollar uddu, bəxti gətirmədi...

Avstraliyanın Dabbo şəhər sakini lotoreyada 1 milyon Avstraliya dolları (9 1 145 840,31 manata bərabərdir) udub.

Xarici media xəbər verir ki, amma həmin adam indi özünü heç də xoşbəxt hiss etmir, çünki o uduşlu lotore-



ya bileti itirib. Avstraliyalı qeyd edib ki, uzun illərdir lo-

toreya biletləri alır və bu günə qədər ən böyük uduşu 1000 dollar təşkil edib. İndi bütün ailə uduşlu biletin xərisinə çıxsa da, tapılırm.

Media isə şanslı adamın bileti itirmək xəbərinin yalan olduğunu, qəsdən belə deyərək, diqqətlərdən yayınmaq istədiyini yazır.

Təsisçi:

Sərdar Cəlalovlu

Baş redaktor:

Vüqar Məmmədov

Tel: 070 333 22 85

012 496 98 93

E-mail: vuqar-mt@mail.ru

Dizayner:

Seymur Həsənov

“Hürriyyət” qəzetinin internet unvanı:

Hurriyyet.az

E-mail: hurriyyet@mail.ru

Tiraj: 2500

Redaksiyanın ünvanı:

AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi, 31

Telefonlar: 496-10-72; 496-08-35

Lisenzianın qeydiyyat nömrəsi: V 165

Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.


Əlyazmalar geri qaytarılmır.

Redaksiyanın kompüter mərkəzində yığılıb səhifələrin və “Futbol+ servis” mətbəəsində çap edilib.



Bu işarə altında dərc olunan yazılar reklam xarakterlidir.

Qəzet 1991-ci ildən çıxır.



Qarabağ qazisinin əfvi ilə bağlı prezidentə müraciət

600 nəfərdən çox qazi Qarabağ müharibəsi əlili Elşən Cabbarovun əfv olunmasını xahiş edirlər...

Yüzlərlə Qarabağ qazisini özündə birləşdirən Azərbaycan Mübariz Müharibə Veteranları Birliyinin (AMMVB) Salyan Rayon Şöbəsinin sədri M.H.Rzayev və Birliyin üzvləri adından "Hürriyyət" qəzetinin redaksiyasına müraciət daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən məktub müəllifləri Qarabağ müharibəsi əlili Cabbarov Elşən Mürsəl oğlunun əfv olunmasını xahiş edirlər. Müraciət məktubunu olduğu kimi oxucularımıza təqdim edirik:



"Hörmətli Prezident!

44 günlük Vətən Müharibəsi dönməndə və ondan sonrakı vaxtlarda göstərdiyiniz əvəzsiz xidmətlərin sayəsində müzəffər ordumuz torpaqlarımızı işğaldan azad etməklə bərabər, millətimizin qururunu ləyaqətlə qoruduğuna görə Sizə minnətdarıq.

Son illər Sizin müxtəlif sahələrdə həyata keçirdiyiniz uğurlu islahatlar, Şəhid ailələrinə, müharibə əlillərinə, müharibə veteranlarına, sadə, kimsəsiz və köməyə ehtiyacı olan şəxslərə göstərdiyiniz diqqət və qayğı nəticəsində bizim həyata olan baxışımız dəyişmişdir.

Azərbaycan Mübariz Müharibə Veteranları Birliyinin Salyan rayon şöbəsinin üzvü, 2-ci qrup Qarabağ müharibəsi əlili Cabbarov Elşən Mürsəl oğlu Birliyin fəal və aktiv üzvlərindən biridir. O, həttə 2011-ci ildə mənzil növbəsindən imtina edərək, evi olmayan qazilərə ev verilməsində yaxından iştirak etmişdir.

Artıq hər bir şəxs qalib ölkənin vətəndaşı, qalib millətin fərdi olmaqla, eləcə də günbəgün çiçəklənən, inkişaf edən Azərbaycanımızla qurur duymaqlıdır.

Sizə müraciət etməyimizə səbəb - torpaqlarımızın erməni işğalından azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş, yaralanmış, 2-ci qrup müharibə əlili Cabbarov Elşən Mürsəl oğlunun himayəsində 4 övladının olmasını nəzərə alaraq, onun əfv olunmasına köməklik etməyinizi Sizdən xahiş edirik.

Cənab Prezident!

Ümidvarıq ki, Sizə ünvanladığımız bu müraciət bir ailənin sevincinə səbəb olacaq.

Sizə öncədən rəhbəri olduğum İctimai Birlik adından dərin təşəkkür edirik".

Hazırladı: Jalə FAMILQIZI

Ramiz Rzayevlə vida toplantısı...

2023-cü il martın 6-da Azərbaycanın Ali Məhkəməsinə Ramiz Rzayevin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar tədbir keçirilib.

Bu barədə Ali Məhkəmədən məlumat verilib.

"Ramiz Rzayev Ali Məhkəmənin sədri vəzifəsini 18 ildir ki, qürurla daşıdığına, qanunun aliliyinin təmin olunmasında iştirakına görə özünü rahat və xoşbəxt hiss etdiyini ifadə edib. Ramiz Rzayev zamanında ona etimad göstərildiyinə görə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiramını ifadə edib. Ali Məhkəmədə işlədiyi dövrün onun həyatında xüsusi bir səhifə olduğunu vurğulayan Ramiz Rzayev belə bir kollektivlə işləməkdən məmnunluğunu bildirib, ona göstərilən diqqət və qayğıya görə dövlətə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib", - Ali Məhkəmənin açıqlamasında qeyd edilib.

Xatırladaq ki, tanınmış vəkil Əkrəm Həsənov ötən həftə Ali Məhkəmənin sədri Ramiz Rzayevin səlahiyyət müddətinin başa çatdığını iddia edib. O yazırdı ki, bu yaxınlarda R.Rzayevin 70 yaşı tamam olub və o, qanunazidd olaraq 2 il də quruma sədrlik edib.

Ali Məhkəmənin sədri Ramiz Rzayev səlahiyyət müddətinin başa çatması və yaxın günlərdə vəzifəsini tərk edəcəyi ilə bağlı məlumatlara münasibət bildirmişdi. Belə ki, R.Rzayev qanunda hakimlərin yaşı ilə bağlı tələbin ona şamil edilmədiyini iddia etmişdi: "Biz qanunda dəyişiklik elədik. Qanunla yaş 65 olanda 5 il də uzadılırdı. Kim bu qanunun dövründə təyin olunubsa, onlara şamil olunur. O qanun qəbul olunan sonra yaş həddi 68 oldu. Yeni iki fərq var: Bir var qanun qəbul olunana kimi hakim qəbul olunanlar, bir də var yeni qəbul olunan sonra təyin olunanlar. Yeni qəbul olunanlara birinci instansiya məhkəməsində son yaş həddi 66 yaş, Ali Məhkəmədə isə 68 yaşıdır. Mən 2005-ci ildən bu vəzifədə çalışıram. Həmin qanun 2015-ci ildə qəbul olunub. Bəzi adamlar qanunu bilmir, eşitdiyini danışır. Mətni açıb oxusalar, düzgün şərhini verə bilərlər. O qanun mənim təyinatımdan sonra olduğu üçün mənə aidiyyəti yoxdur. Mən köhnə qanunun vaxtından bu vəzifədəyəm".

Maraqlıdır ki, ötən həftə verdiyi bu



Ali Məhkəmə sədrinin səlahiyyət müddəti başa çatıb

açıqlamaya rəğmən, dünən Ali Məhkəmədə Ramiz Rzayevin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar keçirilən tədbirin onunla "vida toplantısı" olduğu vurğulanır.

Qeyd edək ki, hazırda Ali Məhkəmənin rəhbəri vəzifəsinə şanslı namizədlərdən biri Milli Məclis sədrinin 1-ci müavini Əli Hüseynli hesab olunur. Bəzi mətbu orqanlar yazır ki, onun namizədiyi ali orqanların müxtəlif yüksək vəzifəli şəxsləri tərəfindən dəstəklənir. Bununla belə, əksər hüquq müdafiəçiləri bu fikirdədir ki, Əli Hüseynli Ali Məhkəmə sədrliyinə ən iddialı namizəd olsa da, onun məhkəmə sistemindəki problemləri həll edə biləcək iradəyə malik olduğunu düşünmək sadəlövlük olar.

Onu da qeyd edək ki, Ramiz Rzayev 25 fevral 1953-cü ildə anadan olub. O, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq kimi fəaliyyətə başlayıb və prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 1995-2000-ci illərdə Azərbaycan

Respublikasının Hərbi Prokuroru vəzifələrində çalışıb. 2000-2005-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini olub.

R.Rzayev 2005-ci ilin aprel 19-dan Azərbaycan Ali Məhkəməsinin sədridir. 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür.

R.Rzayev Azərbaycan Prezidentinin 30 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. Prezidentin 21 noyabr 2008-ci il tarixli Sərəncamı ilə ona "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı verilib.

R.Rzayev Prezidentin 25 fevral 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib. 20 noyabr 2018-ci il tarixli Sərəncamla isə 1-ci dərəcəli "Vətəne xidmətə görə" ordeni ilə təltif olunub.

Dövlət başçısı 11 fevral 2023-cü il tarixli Sərəncamı ilə R.Rzayevi "Şərəf" ordeni ilə təltif edib.

KƏNAN

Rusiya "sülhməramlıları" yenə Azərbaycanı ittiham etdi

Rusiya "sülhməramlıları" Azərbaycan tərəfi atəşkəsi pozmaqda ittiham edib.

Hürriyyət.Az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsində RHK-nın fəaliyyəti ilə bağlı 6 mart tarixli məlumat bülletenində Azərbaycanın atəşkəs rejimini pozduğunu bildirilir.

Bəyanatda separatizm və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyə açıq dəstək verilir.



Rusiya MN-nin məlumatında "Dağlıq Qarabağın Hüquq Mühafizə Orqanının əməkdaşları" kimi ifadələr yer alıb.

Bundan əlavə, Azərbaycan ərazilərinin adı düzgün yazılmayıb.

Qeyd edək ki, Azərbaycan MN daha əvvəl bir neçə dəfə Rusiya MN-ə bu cür səhvlərə görə irad tutub.

2023-cü ilin həyatımıza qədəm qoyması ilə pandemiyadan üzü bəri davam edən gərginlik və depressiya dövrünün sona çatacağına ümidliydik. Amma demək olar ki, hər günümüz yeni təlaşlı xəbərlərlə açılır.

Zənnimizcə, hər şey 27 yanvar tarixində, yerli vaxtla səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücumla başladı. Hansı ki, hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu müqavimətsiz keçərək, səfirlik əməkdaşlarına atəş açdı. Bu zaman səfirliyimizin əməkdaşları terrorçunu zərərsizləşdirməyə cəhd göstərdi. Bununla belə, basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak oldu, hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralandı...

Daha sonra, martın 2-də tanınmış ilahiyyatçı Hacı Şahin qəfil ölüm xəbəri gəldi. İddia olundu ki, o, ürək çatışmazlığı nəticəsində vəfat edib. Əslində, bu açıqlama sıradan bir şəxs olmayan Hacı Şahinin öz əcəli ilə, yeni üreyində yaranmış problem səbəbindən ölüməsi versiyasına kölgə salır. Çünki, qeyd etdiyimiz kimi, o, tanınmış din adamı, ictimai xadim - "Mənəvi Dünya" Milli Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri (2007-2023), Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi və QMI-nin Qazilər Şurasının üzvü idi. Üstəlik, mərhum xalq arasında kifayət qədər sevilən, hörmət edilən şəxs və din xadimi rütbəsi daşımanın haqqını vermiş adam idi.

Məsələnin üzərinə şübhə və sirr pərdəsi sərən amillərdən biri də Hacı Şahinin ölümündən əvvəl paylaşıdığı "Whatsapp" statusu oldu. Bu statusu diqqətə alarsaq, onun ölümünün təsadüfən baş verməsi haqda iddialar kifayət qədər şübhə doğurur. Çünki ölüm heç kime öncədən xəbərdarlıq edərək gəlmir. Yəni heç kim hansı an, hansı məqamda ölümünün sona yetəcəyi haqda əvvəlcədən məlumatlı olmur. Belə olsaydı - ölüm qəfil bir hadisə olmasaydı, hər bir insan əzizləri və dünya ilə vidalaşmağa zaman qazanardı, yarımçıq qalmış dünya işlərinin tamamlanmağa vaxtı olardı. Beləliklə, öz versiyamızdan çıxış edərək, qəfil ölümün təbii əcəl, yoxsa qətl səbəbi ilə olduğu üzərində ehtimallar yürüdə bilirik.

Hacı Şahinin ölümünün arxasındakı sirr pərdəsi



İran onun aradan götürülməsində nə üçün maraqlı idi və bunu necə bacardı...

Azərbaycan əhalisinin böyük əksəriyyətinin şiə olduğu və İranın da uzun illərdir bundan istifadə edərək ölkəmizə vilayəti kimi baxdığını, ölkəmizin bir dövlət kimi mövcudluğuna düşmən mövqeyindən yanaşdığı kimsəyə sirr deyil. Nə bilirik. Xüsusilə 44 günlük müharibədən sonra İran üstünü örtüb torpaqladığını anti-Azərbaycan düşmən münasibətini açıq-aşkar biruzə verməyə başladı, çünki artıq bunu sərgiləməmək üçün əsası yox idi.

Əlbəttə, bir qədər də keçmişə nəzər salsaq deyə bilərik ki, Tehran rejiminin ölkəmizə qarşı irimiqyaslı təxribat aksiyalarından "ən parlağı" 2015-ci ildəki Nardaran hadisələri oldu. Hansı ki, həmin dövrdə molla rejimi Nardaranı daxili "alov çəmbəri" kimi alışıdır-mışdı. Üstəlik, o vaxt Bütün Qafqazın şeyxi statusuna baxmayaraq Allahşükür Paşazadənin İranla dini qardaşlıq ritorikası da kifayət qədər özünə yer etmişdi və dövlətimizin maraqlarına qulluq etməli olan şeyx vəzifəsinin haqqını verə bilmirdi. Lakin ondan fərqli olaraq, məlum hadisələrin partlama məqamında Nardaranda baş verən olaylara münasibət bildiren Qafqaz Müsəlmanları İdarəsinin (QMI) səlahiyyətli nümayəndəsi, "Məşhədi Dadaş" məscidinin imamı Hacı Şahin Həsəni, "Mən Nardaran əhalisinə də müraciət edərək

demək istəyirəm ki, ayıq-sayıq olsunlar, hər hansı xarici dövlətin, xarici qüvvələrin təhriki ilə Azərbaycanda dini dövlətə qarşı qoymaq cəhdlərinə qətiyyətlə yox desinlər" kimi ifadələri ilə dövlətin yanında, İranın isə təxribatına qarşı mövqe sərgilədi. O, həmçinin ifadə etmişdi ki, din-dövlət münasibətlərinin möhkəm təməllər üzərində qurulması vacibdir: "Azərbaycan isə nadir ölkələrdəndir ki, burada tarixən din, məzhəb zəminində qarşıdurma olmayıb, ölkədə ictimai-siyasi sabitlik var. Belə şəraitdə Azərbaycanda bu sabitliyi pozacaq hər hansı əməldən çəkinmək lazımdır. Kiminsə kimə narazılığı varsa da, məsələlər mütləq qanun çərçivəsində həllini tapmalıdır. Hüquqi dövlətdə yaşayırıqsa, hansısa məsələnin zorakı üsullarla həllinə cəhd göstərmək qətiyyən yolverilməzdir".

Bir daha qeyd edirik ki, zamanında bu mövqeni Qafqazın şeyxi göstərməli olduğu halda, məhz Hacı Şahin sərgilədi və Paşazadənin fərqli olaraq dövlətinin yanında olduğunu nümayiş etdirdi. Təsədüfi deyil ki, bu səbəbdən ona İranınlı cərəyan tərəfindən "saray imamı" ləqəbi də qoyulmuşdu.

Üstəlik, Hacı Şahinin İranın Bakı emissarı Ocaq Nejata bağlılığı haqda məqsədli şayiələr də dövrüyyəyə buraxılmışdı. Lakin İrana bağlı insan

ğı ab-havasını zəiflədəcək, molla rejiminin bu kəsimin əliylə Azərbaycan dövlətinin içində təxribat törətməsinin qarşısını alacaq, yolunu bilmərrə kəsəcəkdə.

Çünki Nardaran hadisələrindən sonra dövlət İranın Azərbaycanda dini təsirinə qarşı mübarizəni aktiv mərhələyə keçirdi. Bu prosesdə "təsir agentləri"nin neytrallaşdırılması ilə yanaşı, milli dini liderin hazırlanması da əhəmiyyətli idi. Ona görə ki, ölkə əhalisinin yarısından çoxunun inancı olan şiəliyi dəyişmək yox, bunu "Xomeyniçilikdən" ayırmaq, Əhli-beyt eşqinin Azərbaycan insanı üzərində İranın siyasətinə alət olmasının qarşısını almaq lazımdır. Bu baxımdan, Hacı Şahin tək-cə millət yox, dövlət tərəfindən də bu obrazda qəbul olunurdu.

Şübhəsiz ki, bundan sonra molla rejimi Hacı Şahinin ölümündən istifadə edərək, onun nüfuz etdiyi inancılı kəsimi yenidən ələ keçirmək istiqamətində aktivləşəcək. Əlbəttə, Tehranın



mütləq gözükdölgəli olmalı idi və dövlətinin başını təhlükə aldığı məqamda onu müdafiə etməzdi. Bu baxımdan, şübhə yox idi ki, həmin şayiələr sadəcə onu gözədən salmağa hesablanmışdı.

Hacı Şahin Həsəni "təqlid" prinsipinə əməl etsə də, İran mollaları onu sevmirdi, xüsusilə son illər onun haqqında tez-tez səslənən "saray mollası" ifadəsi səbəbsiz deyil. O, vaxtilə İran rejiminin Bakıda təsir ocağı kimi tanınan Məşhədi Dadaş məscidinin yenidən dinə qaytarılmasında rol oynamışdı, həmçinin inancılı kəsim üzərindəki nüfuzu molla rejiminin bu kütləyə təsirinə mane olurdu.

Eynilə, böyük ehtimalla o da proqnozlaşdırılırdı ki, Şeyxdən sonra QMI-nin sədri, əslində isə daha nüfuzlu dini lider olaraq Hacı Şahin önə çıxacaqdı ki, bu da İranınlı şiə kəsimi içində Tehran heyranlı-

buna nə dərəcədə nail ola biləcəyi şübhə altındadır. Amma bütün bunlara paralel olaraq Hacı Şahinin nüfuz etdiyi kəsimə bundan sonra kimin xitab edəcəyi də əhəmiyyətlidir.

Bəs, Hacı Şahinin ölümünün təsadüf olmadığını qəbul etsək, İranın burada hansı maraqlardan çıxış etdiyini necə təsnif edə bilərik? Hacı Şahinin aradan götürülməsindən İran nə əldə edə bilər?

Birincisi, Allahşükür Paşazadənin qeyri-qənaətbəxş dini fəaliyyətindən meydana gələn İran-fars-şuubiyyə aludəçiliyini neytrallaşdırmaq, bu kəsimin dövlətin ətrafında birləşməsinə təmin edən şəxsin şeyxi qanununu əvəzləməsi İran təsirinin zəifləməsinə gətirəcəkdə. Xüsusilə, Türkiyə-Azərbaycan tandemi dini-ideoloji müstəvidə də İranın təsirinin yox edilməsinə zəruri edir.

(Davamı səh. 11-də)

Sabiq rektor məhkəməyə məcburi gətiriləcək

Bakı Slavyan Universitetinin (BSU) sabiq rektoru, barəsində məcburi gətirilmə qərarı çıxarılmış Nurlana Əliyeva növbəti dəfə məhkəməyə gəlməyib.



Bu barədə dünən Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib.

Prosesə sədrlik edən hakim Əli Məmmədov deyib ki, Nurlana Əliyevanın məhkəmədən yayınması ilə bağlı məsələ yenidən araşdırılıb. Məlum olub ki, Nurlana Əliyeva 2022-ci ilin noyabrın 18-də ölkədən çıxıb, 12 gün sonra - noyabrın 30-da yenidən ölkəyə giriş edib: "Dəfələrlə təklif etsək də, polisə müraciət ünvanlasaq da, şəxsin məhkəməyə gətirilməsi mümkün olmayıb. Əvvəlki prosesdə məlumat daxil oldu ki, səhəndində problemlər olduğu üçün Türkiyəyə gedib. Bir qədər sonra isə mediada məlumat yayıldı ki, Nurlana Əliyeva ölkədədir. Hətta, açıqlama verərək məhkəmənin ona çağırış göndərmədiyini deyib".

İş üzrə dövlət ittihamçısı Nurlana Əliyevanın əvvəlki ifadəsinin elan olunmasını təklif edib.

Təqsirləndirilən şəxs isə dövlət ittihamçısının fikri ilə razılaşmayıb: "Burda mənim taleyim həll olunur, Nurlana Əliyeva bu qədər adamı sayıb məhkəməyə gəlmir", - Dürdanə Əliyeva deyib.

Vəkil Rövşən Mərəndskiy də Dürdanə Əliyevanın mövqeyini müdafiə edib.

Müşavirədən sonra Nurlana Əliyeva barəsində məcburi gətirilmə qərarının qüvvədə saxlanıldığını elan olunub:

"Universitetin şöbə müdiri ittiham olunursa, təhsil ocağının rektoru məhkəmədə dindirilməlidir", - deyə hakim Əli Məmmədov qərarı əsaslandırarkən deyib.

Növbəti proses martın 13-nə təyin olunub.

Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2 (külli miqdarda mənimsəmə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Dürdanə Əliyeva məhkəmədəki ifadələrində ittihamda qeyd olunan əməlləri sabiq rektor Nurlana Əliyevanın iştirakı ilə etdiyini deyib.

Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub.

Dünən ADP İdarə Heyətinin ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyətə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən "Hurriyyet"ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Rusiya Xarici İşlər Naziri S.Lavrovun Azərbaycana səfərinin nəticələrinə münasibət bildirib.

İdarə Heyəti Rusiya dövləti tərəfindən reallaşan bu səfərin ABŞ və Avropa İttifaqının son vaxtlar Cənubi Qafqaz regionunda nüfuz dairəsinin ge-



Xankəndi yolunda baş verən insidentin pərdəarxası

ADP bu hadisənin Lavrovun səfərindən dərhal sonra meydana gəlməsini təsadüf hesab etmir...

nişlənməsinin, Ermənistan və Azərbaycan arasında keçirilən görüşlərin əsas təşəbbüskarı rolunda çıxış etməsinin qarşısını almaqla, bölgədə itən nüfuzunu bərpa etmək amacı daşdığını bildirib və hakimiyyəti ölkənin beynəlxalq çıxarlarına uyğun müstəqil siyasət izləməyə çağırıb.

Lavrovun görüş zamanı dövlət başçısı İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında Laçın və Zəngəzur dəhlizlərində sərhəd buraxılış məntəqələrinin yaradılması barədə səsləndirdiyi bəyanatın əksinə olaraq mesajlar verməsinə, bu addımın guya 10 noyabr üçtərəfli sazişin müddələri ilə ziddiyyət təşkil etməsi barədə fikirlər səsləndirməsinə diqqət çəkən partiya yetkililəri Rusiya rəsmisinin bu cəhdlərini Azərbaycanın suveren hüquqlarına müdaxilə, daxili işlərinə qarışma faktı kimi dəyərləndirib. Qeyd olunub ki, Azərbaycan öz daxili və xarici siyasətini həyata keçirməkdə suveren hüquqa malik dövlətdir və bu sahədə atdığı addımlar beynəlxalq hüquq normalarına, ölkə Konstitusiyasına uyğun olaraq tənzimlənir.

İdarə Heyəti həmçinin Lavrovun Azərbaycanda rusdillə təhsilin yüksək səviyyədə təmin edilməsi barədə fikirlərə, Xarici İşlər naziri Ceyhun Bayramovun öz çıxışını rus dilində aparması faktını qətiyyətlə pisləyib və hakimiyyəti bütün rəsmi görüşlərin dövlət dilində aparılması, dilimizi işğal cəhdindən qorunması üçün təsirli tədbirlər görməyə çağırıb.

İdarə Heyəti "Bravo" hipermarketdə baş verən və bir nəfər mühafizəçinin ölümü ilə nəticələnən cinayət hadisəsinə münasibət bildirib və hakimiyyət orqanlarını bu işdə hər hansı xarici ölkənin əlinin olması ehtimalının, işin kökündə terror faktının durub-durmamasını incələməyə, baş verən hadisənin təfərrüatları barədə ictimaiyyətə geniş məlumat verməyə çağırıb. Qeyd olunub ki, təhlükəsizlik orqanları işin araşdırılmasında yaxın keçmişdə Azərbaycanın ayrı-ayrı yerlərində törədilən terror hadisələri ilə analogiyalar aparmalı və ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində preventiv addımlar atmalıdır.

İdarə Heyəti ABŞ-ın Cənubi Qafqaz danışıqları üzrə baş müşavirinin Azərbaycana səfərini təqdir edib və ölkəmizin Avroatlantik məkana inteqrasiya olunmasında, Qarabağ məsələsinin Rusiyanın təsir dairəsindən çıxarılaraq mütərəqqi Qərbin münafişinin həllində iştirakının təmin edilməsində bu cür əlaqələrin önəmli əhəmiyyət daşımasını diqqətə çatdırıb.

Partiya "Bravo" hipermarketdə baş verən cinayət faktının arxasında da hansısa xarici ölkənin əlinin olması ehtimalını önə çəkir...



İdarə Heyəti ölkə prezidentinin təyin etdiyi səlahiyyətli nümayəndə ilə Qarabağda yaşayan erməni əhalisinin nümayəndələri arasında keçirilən görüşə münasibət bildirib və hazırkı şəraitdə orada yaşayan erməni vətəndaşlarımızın reinteqrasiya olunması, uzun müddətli sülhün əldə edilməsi, beynəlxalq təzyiqlərin neytrallaşdırılması baxımından bu görüşü təqdir edib və bu cür görüşlərin davamlı olmasının vacibliyini diqqətə çatdırıb. Lakin Xocalıda keçirilən bu görüşün Azərbaycanın işğalında, ilhəqında, parçalanmasında, maddi, mənəvi irsimizin dağıdılmasında, İran və Türkiyə ərazisindən yüz minlərlə erməni əhalisini tarixi torpaqlarımıza köçürərək tarixi torpaqlarımızı ermənilərə bəxş edilməsində əli olan, knyazların, canişinlərin portretinin asıldığı bir otaqda keçirilməsi faktının yolverilməz olduğuna diqqət çəkən partiya rəsmiləri növbəti görüşlər üçün daha məqbul variantlar planlamağı, imperiya ambisiyalı Rusiyanın iştirakı olmadan görüşlər keçirməyi məqbul hesab edib.

İdarə Heyəti Xankəndi-Xələfli-Turşsu yolunda baş verən insident nəticəsində şəhid olan hərbiçilərimizin doğmalarına dərin hüznə başsağlığı ünvanlayıb, şəhidlərimizə uca Allahdan rəhmət diləyib. Baş verən hadisənin Lavrovun səfərindən dərhal sonra meydana gəlməsinə diqqət çəkən partiya yetkililəri faktın arxasında Rusiyanın durduğunu qeyd edib. Rəsmilər hadisənin məhz rus sülhməramlı kontingentinin nəzarət zonasında baş verməsinə baxmayaraq, onlar tərəfindən heç bir ciddi tədbir görülmədiyini və bu cür insidentlərin dəfələrlə təkrar olunduğu-

nu qeyd edib və Müdafiə Nazirliyinin baş verən hadisədə erməni hərbi-siyasi qüvvələri ilə yanaşı, Rusiyanın da məsuliyyət payı olmasına dair açıqlamasını təqdir edib. Partiya yetkililəri bu cür hadisələrin törədilməsində Rusiyanın maraqlı olduğunu, əsas məqsədin iki ölkə arasında sülh sazişinin imzalanmasını əngəlləmək, Qarabağda yerləşən rus sülhməramlı qüvvələrinin qalma müddətini uzatmaq və bölgədə qalıcı təsirini artırmaq olduğunu bildirib və hakimiyyəti adıçəkilən ölkə ilə siyasətdə daha incə, daha uzaqgörən siyasət izləməyə çağırıb.

İdarə Heyəti tanınmış din xadimi Hacı Şahinin ölümündən kədərli olduğunu bildirib və onun doğmalarına başsağlığı ünvanlayıb. Eyni zamanda H.Şahinin ölümündən sui-istifadə edərək İranda və Azərbaycanda olan bəzi dini kəsimlərin bu hadisəni siyasiləşdirməsi və mistifikasiya edilməsi faktını pisləyib, xalqımızı bu cür məsələlərdə başqa ölkələrin apardığı məqsədyönlü təxribatlara qarşı ayıq-sayıq olmağa çağırıb.

İdarə Heyəti son zamanlar ölkədə əksər sahələrdə bahalaşmanın durmadan davam etməsi və ölkə iqtisadiyyatının Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə geriləməsi faktına da diqqət çəkib. İdarə Heyəti baş verənləri hakimiyyətin yürütdüyü yanlış iqtisadi siyasətinin nəticəsi kimi dəyərləndirib, bu yanlış siyasətin arzuolunmaz nəticələrə gətirib çıxaracağını nəzərə alaraq, hakimiyyəti ölkədə baş-alıb gedən süni bahalaşma ilə bağlı qanuni tədbirlər görməyə çağırıb.

Hazırladı: KƏNAN

Meral Akşener “6-lı masa”ya qayıtdı

Kılıçdaroğluna icra işlərinə qarışmamaq, “kukla prezident” olmaq təklif edildi



İYİ Partiya sədri Meral Akşener 3 gün əvvəl ağır ifadələrlə ittiham edərək ayrıldığı “6-lı masa”ya geri qayıdıb. Türkiyə mətbuatı xəbər verir ki, bu barədə İYİ Partiya sözcüsü Kürşad Zorlu açıqlama verib.

“Sədrimiz Meral Akşener və CHP sədri Kemal Kılıçdaroğlu görüşdü. Akşener Ekrem İmamoğlu və Mansur Yavaşın seçiləcək 13-cü prezidentin köməkçiləri olmaları ilə bağlı təkliflərini çatdırdı. Hörmətli Akşener “Millət itti-fağı”nın toplantısına qatılacaq” -deyə, Zorlu deyib.

Xatırladaq ki, Meral Akşener martın 3-də “6-lı masa”dan ayrıldığını açıqlamışdı. İBB sədri Ekrem İmamoğlu və ABB sədri Mansur Yavaş prezidentliyə namizəd göstərən Akşener, masadan ayrılma səbəbini belə izah etmişdi: “İYİ Partiya bu küncə sıxışdırılıb, məcburiyyət qarşısında, ölümlə qalım arasında seçim etmək məcburiyyətində qalıb. Bunun qarşısında boyun əyməyəcək. 2023-cü ildə millətimiz, demokratiyamız, cümhuriyyətimizin sarsılmaz dəyərləri uğrunda mübarizə apararkən “paltomu assam, namizəd olaram” deyənlərə qarşı möhkəm dayanmağa davam edəcəyik...”

“Biz bu günlərə çirkin sövdələşmələri rədd edərək gəlmişik. Bu istiqamətdə millətimizi siyasətimizin mərkəzinə apardıq və ölkəmizi vilayətdən əyalətə, rayondan mahala gəzdik...” - deyən Akşener Kılıçdaroğlunu şəxsi maraqları naminə Türkiyəni satmaqda itiham etmişdi: “Dünən kimin birgə namizəd olacağını müzakirə etdik. 5 siyasi partiya tək bir ad dilə gətirərək Kılıçdaroğlunun namizədliyi ilə bağlı fikirlərini bildirib. 3 ildən artıqdır küçələrdə tez-tez eşitdiyimiz və uzun müddətdir bütün anketlərdə cənab Ərdəğana qalib gələn iki adla bağlı fikrimizi bildirdik. Bunlar Mansur Yavaş və Ekrem İmamoğlu idi. Başa düşdük ki, kiçik çıxarlar 85 milyon mübarək qələbəsiindən üstün tutuldu. Şəxsi ambisiyaları Türkiyədən üstün tutdular.

Təəssüflə demək istəyirəm ki, altılı masa millətin iradəsini, qərarlarını əks etdirmək qabiliyyətini itirib. Bu qurum ümumi ağıl platforması olmaqdan çıxdı. Alternativlərin qara siyahıya salındığı notarius kontoruna çevrilib.”

“Biz qumar masasında və ya notarius masasında olmayacağıq. 85 mil-

yonun gələcəyini təhlükəyə atmayacağıq. Biz Cümhuriyyətimizin yeni əsrini heç vaxt kor-koranə görməyəcəyik. Millətimizin qələbə ümidini qırma-ya-ça-ğıq” - deyən Akşener “Altılı masa”dan ayrıldığını bəyan etmişdi.

“Biz CHP lideri Kemal Kılıçdaroğlunun namizədliyini dəstəkləməyə məcbur edilməmişik. Biz bununla razılaşmırıq. Ona görə də “Altılı masa”nı tərk



edirik” -deyərək, Ankara və İstanbul bələdiyyəsinin sədrilərini prezidentliyə namizəd olmağa dəvət etmişdi.

Ancaq onlar bu dəvəti qəbul etməmiş, Kemal Kılıçdaroğlunu dəstəkləmişdi.

Qeyd edək ki, Akşener dünən İstanbul və Ankara bələdiyyə sədriləri Ekrem İmamoğlu və Mansur Yavaşla görüş keçirib və ardınca “6-lı masa”ya geri dönəcəyi ilə bağlı açıqlama gəlib.

Bu dəfə isə hər iki bələdiyyə sədrinə gücləndirilmiş icraçı vitse-prezident vəzifəsi təklif verilməsi şərtini irəli sürüb.

Türkiyənin “Sabah” nəşri yazır ki, sözügedən təklifi bir gün əvvəl Fətuləhçi Terror Təşkilatının (FETO) qaçaq üzvü Savaş Genç sosial şəbəkədəki paylaşımında səsləndirib.

Belə ki, Savaş Gencin dünən, 5 mart 2023-cü il tarixində sosial media-da yayımladığı proqramda birliyin yenidən təsis olunması üçün vitse-prezident formulunu səsləndirib.

S. Genç çıxışında bunları deyib:

“Tapdığım son model budur. Kılıçdaroğlunun namizədliyi irəli sürüləcək. Biz də (?-red.) onun arxasında dayanaraq risk alacağıqsa, Kılıçdaroğlunun edəcəyi bir şey var - Ekrem İmamoğlunu vitse-prezident təyin edəcək. Hətta həm Ekrem İmamoğlunu, həm də Mansur Yavaş da vitse-prezident təyin etməsi lazımdır. Onların vitse-prezident təyin olunmaları seçki prosesində istefa verəcəkləri anlamına gəlmir. Təəssüf ki, vitse-prezidentlik ABŞ-dakı kimi deyil. Ön seçim də oradakı kimi deyil”.

Onu da qeyd edək ki, Türkiyə qanunvericiliyinə görə, bir şəxs eyni anda həm bələdiyyə sədri, həm də vitse-prezident ola bilməz.

Həmçinin Səadət Partiyası, DEVA və Gələcək Partiyaları bu qərarı bir-mənəli qarşılamayıb, etiraz ediblər. Həm Səadət Partiyasının, həm də Gələcək Partiyasının yetkililəri bələdiyyə sədrilərinə onlardan yüksək vitse-prezident statusunun verilməsinin mümkün olmadığını bəyan ediblər. Hazırda onları razı salmaq istiqamətində iş getdiyi bildirilir.

Ən qəribəsi də odur ki, “Millət itti-

fağı”, o cümlədən Akşenerin xalqa yeganə vədi bir il ərzində gücləndirilmiş parlament sistemine qayıtmaq idi. Ancaq indi bələdiyyəsinin sədrilərinə icraçı vitse-prezident təyin olunması şərti irəli sürülür.

Bu da əvvəla, parlament sistemine qayıtmaq vədinin yalan olduğunu ortaya çıxarır.

İkincisi, bələdiyyəsinin sədrilərinin icraçı vitse-prezident təyin olunması tələbi Kılıçdaroğluna icra işlərinə qarışmamağı, “kukla prezident” olmağı təklif etməkdir. Kılıçdaroğlunun buna nə reaksiya verəcəyi hələlik məlum deyil.

Ancaq cəmi bir gün öncə bir-birini ən ağır formada təhqir edənlərin FETO-nun işə qarışmasından sonra yenidən bir araya gəlməyə razılaşması, bazarlıqların başlaması “6-lı masa”nın həqiqətən Akşenerin dediyi kimi qumar masasına çevrildiyini göstərir. Həm də xaricdən idarə olunan qumar masasına...

Hazırladı: RƏŞAD



Gürcüstanda “Xarici agent” qanunu qalmaqla yaratdı

Deputatlar parlamentdə yumruq davasına çıxdılar

Gürcüstan parlamentində “Xarici agent” qanunun müzakirəyə çıxarılması deputatlar arasında əlbəyaxa davaya səbəb olub.

Belə ki, anti-Qərb mövqei “Xalqın gücü” hərəkatının hazırladığı qanun parlamentin hüquq komitəsində müzakirə edilərkən, müxalifətdən olan deputatlar Salome Samadashvili, Xatuna Samnidge və digərləri Ukraynada Rusiya gəmisi barədə məşhur ifadənin yer aldığı plakat açılar. Bununla da müxalifətçilər qanunu təklif edən və müzakirəyə çıxaran hakimiyyəti Rusiyaya xidmət etməkdə günahlandırır.

Bundan sonra müxalif deputatlarla hakim “Gürcü arzusunu” fraksiyasının millət vəkili arasında əlbəyaxa davaya başlayıb.

Məlumatda deyilir ki, insident nəticəsində deputatların bəziləri parlamentdən zorla çıxarılıb.

Xatırladaq ki, sözügedən qanun Rusiyada qəbul edilən analoji qanun kimi anti-demokratik akt olaraq qəbul olunur və siyasi, demokratik, vətəndaş cəmiyyəti təsisatlarının xaricdən grant almasını, maliyyələşməsinə məhdudlaşdırır. Həmin qanun belə qurumları, şəxsləri “xarici agent” elan edir.

Tramp üçüncü dünya müharibəsinin anonsunu verdi

Eks-prezident: “Bu müharibənin qarşısını alacaq yeganə lider mənəm”

“Üçüncü dünya müharibəsinin başlamasının qarşısını alacaq yeganə lider mənəm”. Bunu ABŞ-ın 45-ci Prezidenti Donald Tramp ötən gün Amerika Müdafiəçilər İttifaqının təşkil etdiyi konfransda çıxış edərkən deyib.



Tramp həmçinin bir ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsini bir gündə bitirə biləcəyini iddia edib.

“Üçüncü dünya müharibəsi başlayacaq və bunun qarşısını ala biləcək yeganə lider mənəm. Hazırda ABŞ azad ölkə deyil. Biz azad mətbuata sahib deyilik. Mən sizin səsiniz, döyüşçünüz, ədalətinizəm. Zülm və xəyanətə məruz qalanlar, mən sizin intiqamınızam” - deyərək, o, bildirib.

Tramp 1 saat 45 dəqiqə davam edən çıxışında Co Bayden administrasiyasını sərt tənqid edərək, “Biz Baydeni Ağ Evdən çıxaracağıq” - deyərək, bildirib.

ABŞ-ın Əfqanıstanı biabırçı şəkildə tərk etdiyini deyən Tramp, Talibanın ABŞ-ın Əfqanıstanda qoyduğu silahları başqa ölkələrə satdığını iddia edib.

Salyan rayonunda daimi qeydiyyatda olan, uzun illərdir ailə üzvləri ilə birgə Bakıda yaşayan və burada çalışan Əkbərov Səttar Əli oğlu qanunsuz yerə 1,6 il müddətinə həbs olunduğunu iddia edir. "Hürriyyət" in redaksiyasına gələrək bu haqda məlumat verən S.Əkbərovun sözlərinə görə, 2011-ci ildən meyvə-tərəvəz alveri ilə məşğul olub. "Rayonlardan - Şəmkirdən, Ucardan mal alıb gətirib Bakıda satmışam", - deyən S.Əkbərov bildirir ki, bütün problemləri qardaşının tanışı ilə şərikli alverə başlayan sonra yaranıb:

(Əvvəli ötən sayımızda)

S.Əkbərovun dediyinə görə, Xətai rayon Polis İdarəsində aparılan araşdırmadan sonra Ş.Kərimovun tələbi əsasız hesab edilərək, işə xitam verilib: "1 ilə yaxın istintaq getdi, axırda işə xitam verildi ki, küçə alveridir, rəsmi müqavilə, hansısa bir sənəd yoxdur. Bu səbəbdən də işə xitam verildi.

2018-ci ildə mən Krasnodar da idim. May ayının 11-də qarşılaşım zəng vurdu ki, Şahmurad səni məhkəməyə verib. Məlum oldu ki, polis "işə baxmadığı" üçün Şahmurad məni qeydiyyatda olduğum Salyan rayonunda məhkəməyə verib".

Şikayətçi iddia edir ki, Şahmurad Kərimov Ədliyyə Nazirliyində yüksək vəzifədə işləyən qohumu vasitəsilə məhkəmə qərarını öz xeyrinə dəyişə bilib: "2018-ci il, iyunun 6-da hakim Muradağa Qasimov qərar çıxardı ki, sən indiki məzənnə ilə 5500 dolları Şahmurad Kərimova ödəməlisən. Mən məhkəmədə etiraz etdim. Dedim ki, yoldaş hakim, demək, kimin adamı varsa, zəng edib tapşırırsa, iş belə olur?! Dedi, qərardan narazısansa Şirvan Apellyasiya Məhkəməsinə verərsən.

Qərarın surəti əlimə gəldikdən sonra, 2018-ci ildə Şirvan Apellyasiya Məhkəməsinə müraciət etdim. 2018-ci il, dekabrın 19-da Şirvan Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxladı. Mən o məhkəmədə də etiraz etdim ki, Şahmurad deyir, guya, mən ondan evində 5500 dolları borc olaraq almışam, bəs, onunla birlikdə 8 dəfə İrana gedib-gəlməyimiz, orada çıxarılan qərar, birgə Moskvaya uçmağımız, Tofiqin məhkəməyə göndərdiyi kağız və s. bunlar sübut deyil?! Təklif etdim ki, mobil telefon danışıqlarımız çıxarılsın. Hakim və prokuror dedi ki, bura istintaq idarəsi deyil, məhkəmədir. Dedim onda işi istintaqa qaytarın, yenidən araşdırılsın. Dedilər ki, 5500 dolları ödəməlisən, başqa yolun yoxdur. Onda mən də dedim ki,



"Hakim dedi ki, sənin məktubun gəlib mənə çatmayıb, ya yolda, ya da dəftərxanada götürülüb..."

yana gedə bilmədi. Məhkəməyə yazılı müraciət edilməsi nəticəsində proses iki dəfə təxirə düşdü. Sonra pandemiya ilə əlaqədar məhkəmə prosesləri tamamilə donduruldu. 2021-ci ilin yanvar ayında hakim köməkçisi mənə zəng vurdu ki, yanvarın 26-da məhkəmədir, gəlsən də, gəlməsən də qərar çıxarılacaq. Həmin gün vəkilimlə birgə Sal-

Haşiyə olaraq qeyd edək ki, 2018-ci il, iyunun 6-da hakim Muradağa Qasimovun Ş.Kərimova 5500 dollar ödəməli olduğu haqda çıxardığı qərardan sonra, Ali Məhkəməyə müraciət edildiyi ərəfədə - 2019-cu il, iyun ayının 10-da Salyan rayon Məhkəməsi pulu ödəmədiyinə görə Səttar Əkbərova 10 sutka həbs də verib. Üstəlik, həmin

Azərbaycanda növbəti məhkəmə rəzaləti

Salyan sakini Səttar Əkbərov heç bir əsas olmadan 1,6 il müddətinə azadlıqdan məhrum edildiyini bildirir...

əgər iş prinsipi qalırsa, ödəməyəcəm..."

Səttar Əkbərov vurğuladı ki, həmin vaxt Şirvan Apellyasiya Məhkəməsinin qərarından şikayət etməyi düşünsə də, dünyada başlayan pandemiya böhranı səbəbindən bu məsələ xeyli yubanıb: "Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi mənə gəlib çatana qədər pandemiya başladı, məhkəmələr bağlandı. Nəhayət, 2020-ci ilin iyun ayında mənim ərizəm əsasında Ali Məhkəmədə məhkəmə prosesi keçirildi. Qeyd edim ki, paralel olaraq Şahmurad Kərimov da Şirvan Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət etmişdi. O, yazmışdı ki, guya mən tərəfdən ona 34 min 643 manat həcmində maddimənəvi ziyan dəyib. Məhkəmə onun qərarını ləğv etdi. Hakim ona dedi ki, sən 34 min yox, 300 min, 500 min də yaza bilərsən, amma bu keçərli deyil. Ona görə iddianı rədd etdi. Mənə də dedi ki, sənin Apellyasiya Məhkəməsindən Ali Məhkəməyə şikayətin yoxdur. Mən dedim ki, axı, "Kapital Bank"a 15 manat 40 qəpik dövlət rüsumu da ödəmişəm, çeki əlimdədir. Dedi, səni başa düşürəm, sən rüsum da ödəyər, ərizə də yazıb göndərə bilərsən, sadəcə sənin məktubun gəlib mənə çatmayıb, ya yolda, ya da dəftərxanada götürülüb. Əlavə etdi ki, hər bir halda sənin sənədlərinin içə-

risində Ali Məhkəməyə şikayət göstərilməyib, ona görə, iş qüvvəsində qalır və mən işi rayon məhkəməsinə qaytarıram, rayon məhkəməsi nə qərar verər, özü bilər".

S.Əkbərov bildirir ki, o, Şirvan Apellyasiya Məhkəməsinin

S.Əkbərov bildirir ki, o, Şirvan Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət məktubunu şəxsən özü poçt qutusuna atdığından, həmin sənədin dəftərxanada götürüldüyünə şübhə etmir: "Şahmurad Kərimovun əmisi Ədliyyə Nazirliyində vəzifəli şəxs idi, bir müddət əvvəl rəhmətə getdi. Güman edirəm ki, o, dəftərxanaya tapşırıb, həmin məktubu götürüblər. Çünki mən şikayəti yazıb, poçt qutusuna atmışdım".

qərarından Ali Məhkəməyə şikayət məktubunu şəxsən özü poçt qutusuna atdığından, həmin sənədin dəftərxanada götürüldüyünə şübhə etmir: "Şahmurad Kərimovun əmisi Ədliyyə Nazirliyində vəzifəli şəxs idi, bir müddət əvvəl rəhmətə getdi. Güman edirəm ki, o, dəftərxanaya tapşırıb, həmin məktubu götürüblər. Çünki mən şikayəti yazıb, poçt qutusuna atmışdım".

Şikayətçi deyir ki, bütün problemlər iş Ali Məhkəmə tərəfindən təkrar Salyan rayon Məhkəməsinə qaytarıldıqdan sonra başladı: "2020-ci ildə Ali Məhkəmə işi rayon məhkəməsinə qaytarandan sonra, oktyabrda və noyabrda çağırış gəldi. Həmin vaxt vəkili başqa proseslərdə olduğuna görə Sal-

yana getdik. O, məni arxayın edirdi ki, səni bu işə görə tuta bilməzlər, ən uzağı 300-500 manat cərimə edərlər. Lakin proses başlayan kimi prokuror birbaşa 2 il 6 ay həbs istədi. Qarşı tərəfdən məhkəmədə heç

kim iştirak etmirdi, amma hiss olunurdu ki, Şahmuradın əmisi (qeyd edək ki, həmin şəxsin adı redaksiyamıza belli olsa da, rəhmətə gəldiyini nəzərə alıb etik səbəblərdən kimliyini açıqlamırıq - red.) tərəfindən tapşırılmışdı. Dedim, cənab prokuror, mən adam öldürməmişəm, narkotiklə tutulmamışam, nə üçün 2 il, 6 ay həbsdə yatmalıyam? Nəhayət, hakim müşavirə otağına getdi, qayıdanda dedi ki, 1 ilni çıxıram, 1 il 6 ay həbs verirəm. Ardınca soruşdu ki, son sözün varmı? Dedim daha nə deyə bilərəm ki?! Doğrusu, vəkil də təccüb etdi ki, axı, ortada heç bir cinayət faktı olmadan, belə bir qərar necə verilə bilər?!"

vaxt "icra şöbəsi" də ondan 700 manat pul alıb ki, guya, bununla işə xitam veriləcək. Lakin, dəyərli oxuculara da belli olduğu kimi, əksinə, S.Əkbərovun vəziyyəti günbəgün ağırlaşır və nəticədə 1,6 il müddətinə azadlıqdan məhrum edilib.

Təbii ki, vəkili bu qərardan Şirvan Apellyasiya Məhkəməsinə yenidən şikayət edib. "5 ay sonra həbsxanadan məhkəməyə getdim. Hər şeyi olduğu kimi danışdım. Lakin Şirvan Apellyasiya Məhkəməsi qərarı qüvvəsində saxladı. Lakin 1 illik həbsxana həyatımın tamamında amnistiyaya düşərək, azadlığa çıxdım", - deyən Səttar Əkbərov onu da bildirdi ki, bütün bunlardan sonra da Şahmurad Kərimov ondan əl çəkməyib və müxtəlif iddialar irəli sürərək, dəfələrlə məhkəməyə müraciət edib. Şikayətçinin sözlərinə görə, bütün məhkəmələr də qanunsuz olaraq Ş.Kərimovun xeyrinə qərar verdiyindən, hazırda Avropa Məhkəməsinə müraciət etməyi düşünür. Çünki barəsində çıxarılan məhkəmə qərarlarından sonra bütün dövlət qurumlarına müraciət etsə də, onun şikayəti ilə maraqlanan olmayıb...

Hazırladı: İ.SABİRQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Atası rəhmətə getdi, analığı rüşvətlə 5 uşağı mirasdan məhrum etdi

Babək rayon, Nəzərabad kənd sakini Əli Zeynalov icra nümayəndəsi və müavinini saxtakarlıqda ittiham edir...

Naxçıvan Muxtar Respublikası (MR), Babək rayonu, Nəzərabad kənd sakini Zeynalov Əli Vəkil oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Babək rayon, Nəzərabad kənd icra nümayəndəsi Eldəniz Hübətov və müavinini İntizam Məmmədliyə şikayətçidir:

"Mən, Zeynalov Əli Vəkil oğlu, yazaraq sizdən xahiş edirəm ki, mənim bu problemimi ictimailəşdirəsiniz.

Ailə tərkibimiz 3 qardaş, 2 bacıdan ibarətdir. Böyük qardaşım Zeynalov Fərhad, ikinci qardaşım Zeynalov Səyyad, böyük bacım Zeynalov Çiçək, ikinci bacım Zeynalov Havvadır. Anamız Zeynalov Pərişan Musa qızı 1976-cı ildə vəfat etmişdir. Yetimçiliklə böyüyüb, boya-başa çatmışıq.

Atam 2-ci dəfə ailə qurdu. Böyük qardaşımın 1-ci ailəsi uğurlu olmadı, ayrıldı, sonradan yenə evləndi. Səyyad qardaşım və böyük bacım da el adəti ilə ailə qurub. Evdə atam, analığım, bacım və mən qaldıq.

Bir neçə il sonra atam və analığım yola getmədilər, işləri məhkəməyə kimi gedib çıxdı. Məhkəmə yolu ilə ayrıldılar. 1991-ci ildə atam yenidən evləndi. Bu qadından da 2 qız övladı oldu. 1992-ci ildə isə mən evləndim, 3 qız övladım oldu. Bacım Həvvə da 1993-cü ildə ailə qurub, evimizi tərk etdi.

Beləliklə, bizim qara günlərimiz başladı. Analıq bizi yola verməməyə başladı. Həyətdə olan mal-qara satıl-



dı, səsini çıxartmaq istədikdə qardaş-bacım imkan vermədilər ki, camaatdan ayıbdır. 2000-ci ildə atam rəhmətə getdi. Mən, yoldaşım və 3 qızım bir otaqda yaşadıq. Atamın digər qızları da böyüyüb boya-başa çatıb ailə qurdular. Mənim qızlarım da böyüdü, 3 qızımı da el adəti ilə gəlin köçürdüm. Bir evdə yaşayırdıq, amma yeyib-içməyimiz ayrı idi.

Analığım bizim evə cehizsiz gəlmişdi. O, 2019-cu ildə xəstəlikdən rəhmətə getdi. Yas mərasimini mən yola verdim.

Bütün bunlardan sonra evin sənədlərini düzəltmək üçün kənd icra nümayəndəsi Eldəniz müəllimə müraciət etdim. Bəlli oldu ki, Zeynalova Xanım Hüseyn qızı kənd icra nümayəndəsindən pul qarşılığında saxta sənəd alaraq, biz 5 uşağı qeydiyyatdan sildirmişdir. 2023-cü ildə mənə məlum oldu ki, icra nümayəndəsi Eldəniz Hübətov və müavinini İntizam Məmmədli ana-

lığım Xanıma 2018-ci ildə vərəsəlik arayışı verib. Həmin arayışda atamın 5 övladının, yeni bizim ad-soyadımız yoxdur.

Bu arayışla atama aid olan pay torpağını da bizdən xəbərsiz satıblar. 2018, 2020, 2022 və 2023-cü illərin arayış sənədləri əlimdə var. Subutla sizlərə göstərə bilərəm. Atamın bankdan pulunu da saxta sənədlərlə bankdan götürüblər. Analığım peşəkar şəkildə biz beş uşağa oyun qurubmuş.

Sizdən xahiş edirik, bu problem işıqlandırın, dövlət başçımız məsələdən xəbərdar olsun. Əlimi hara atıramsa xain, saxtakar məmurlar yolu mənim kəsir. Bu işin bir həlli olmalıdır. Necə ola bilər ki, biz beş uşağa atamın evindən heç nə düşmür?!"

Jalə FAMILQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Təqaüd verməmək üçün tələbələrə imtahanda kəsirlər...

Mingəçevir Dövlət Universitetinin tələbələrə təqaüd almaqda ciddi problemlərlə üzləşirlər

İddialara görə, ali təhsil müəssisəsinin rəhbərliyi "imtahana çətin suallar salın ki, tələbələr kəsilsin" deyərək, təqaüd alan tələbələrin sayını yarıbayarı azaldıb

Bir müddət öncə ölkə başçısının imzaladığı fərman və sərəncamla tələbə, o cümlədən doktorantların təqaüdləri artırılıb. Fərmana əsasən, bu ilin yanvarın 1-dən etibarən ali məktəb tələbələrə üçün Prezident təqaüdünün məbləği 275 manata çatdırılıb.



Belə ki, prezidentin sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği 2023-cü il yanvarın 1-dən doktorantura pilləsi üzrə: elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün 400 manata, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün 240 manata çatdırılıb. Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında isə magistratura səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 195 manata, 71-100 bal olan tələbələr üçün 160 manata, 51-100 bal olan tələbələr üçün 110 manata çatdırılıb. Bundan başqa, bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 175 manata, 71-100 bal olan tələbələr üçün 145 manata, 51-100 bal olan tələbələr 100 manata, orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 100 manata, 71-100 bal olan tələbələr üçün 80 manata, 51-100 bal olan tələbələr üçün 66 manata, peşə təhsili müəssisələrində akademik göstəriciləri "5" (yüksək texniki peşə təhsili səviyyəsində 91-100 bal) olan tələbələr üçün 100 manata, "4" və "5" (yüksək texniki peşə təhsili səviyyəsində 71-100 bal) olan tələbələr üçün 80 manata, "3" - "5" (yüksək texniki peşə təhsili səviyyəsində 51-100 bal) olan tələbələr üçün 66 manata çatdırılıb.

Qeyd edək ki, sözügedən artımlar ümumilikdə 150 minə-dək doktorant və tələbəni əhatə etsə də, Hurriyyet.az-a verilən məlumata görə, Mingəçevir Dövlət Universitetinin tələbələrə təqaüd almaqda ciddi problemlərlə üzləşirlər. Belə ki, əldə etdiyimiz informasiyada deyilir ki, adıçəkilən universitetdə tələbələrə təqaüd ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən təbiiq edilən kvota əsasında verilir. İddialara görə, Mingəçevir Dövlət Universitetinin rəhbərliyi "imtahana çətin suallar salın ki, tələbələr kəsilsin" deyərək, təqaüd alan tələbələrin sayını yarıbayarı azaldıb: "Ölkə başçısının məlum sərəncamına qədər tələbələrə təqaüdlərin verilməsində bu cür hallara rast gəlinirdi. Lakin Prezidentin sərəncamı ilə tələbə təqaüdləri artırıldıqdan sonra Mingəçevir Dövlət Universitetinin rəhbərliyinin qeyr-rəsmi qərarı ilə tələbələrə təqaüd kvota əsasında verilir. Belə ki, qərara qədər 80 nəfər tələbə təqaüd alırdısa, artıq bu sayı 35-ə qədər endiriblər. Səbəbini soruşduqda deyirlər ki, 45 nəfərin aldığı təqaüd 35 nəfər arasında bölünəcək və bu yolla onların təqaüdü artmış olacaq. Görünür, universitetə rəhbərliyi bu yolla büdcədən ayrılan vəsaitə "qənaət" etmək fikrindədir. Ancaq "qənaət" olunan vəsaitin hara xərcləndiyinə dair heç bir məlumat verilmir. Bu isə çoxlarında ciddi şübhələr yaradır".

Gördüyünüz kimi, verilən məlumatlara əsasən belə demək olar ki, Mingəçevir Dövlət Universitetinin rəhbərliyi təqaüdlərin verilməsi zamanı kvota təbiiq edərək, süni maneələrle təqaüd alan tələbələrin sayını azaltmağa çalışır. Bəs o zaman dövlət büdcəsindən ayrılan vəsait hara gedir? Ümid edirik ki, adıçəkilən təhsil müəssisəsinin rəhbərliyi, Elm və Təhsil Nazirliyi, həmçinin digər müvafiq qurumlar tezliklə bu suala aydınlıq gətirəcək, Mingəçevir Dövlət Universitetinin tələbələrinin təqaüd almalarına mane olan problemləri aradan qaldıracaqlar.

Hurriyyet.az

Ucar sakini "Medera"da çalışan həkimdən şikayətçidir

Məryəm Mustafayeva: "Əliosman Qədimbəyli mənə qarşı dələduzluq edərək, 1000 manat pulumu ələ keçirib"

Ucar rayonu, 28 May küçəsi, ev 8-A sakini Mustafayeva Məryəm İbrahim qızı tərəfindən "Hürriyyət" redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

"Bu şikayət ərizəmdə yazıb sizə bildirəm ki, "Medera" hospitalda fəaliyyət göstərən Əliosman Qədimbəyli vəzifəsindən və savadsızlığımdan sui-istifadə edərək mənə qarşı dələduzluq edib, 1000 manat pulumu ələ keçirib.

Bildirim ki, ayaqlarım ağrayırdı, yeriməkdə çətinlik çəkirdim. Televiziya verilişində Əliosman Qədimbəylinin reklamın gördüm və 19.01.2023-cü il tarixdə ona müraciət etdim. Mənə dedi ki müayinələrə keçdim, qan analizi, MRT-müayinə, şəkər analizinə ümumilikdə 450 manat xərclədim. Müayinələrə keçdikdən sonra mənə müalicə yazdı.

Müalicə üçün yazılan dərmanlar ancaq Əliosman Qədimbəylinin özünə məxsus "Zəm-Zəm" adlı aptekdə satıldığı üçün 550 manat pul verib aldım. Evdə ambulator müalicələr keçdim.

Qeyd edirəm ki, "Medera" hospitala



daxil olmaq üçün isə ilk olaraq 50 manat pul ödəmişəm. 6 gün müalicə aldığı vaxt gördüm ki, səhhətim əvvəlkindən də pis vəziyyətə düşdü. Bu səbəbdən, müalicəni saxlayıb, həkimlə əlaqə yaratdım. Əliosman həkim mənə bildirdi ki, mən düz müalicə yazmışam, başqa heç nə edə bilmərəm, gedin hara istəyirsiniz şikayət edin.

Beləcə, Əliosman Qədimbəyli mənə aldadıb 1000 manat maddi və külli miqdarda mənəvi ziyan vurdu. Mən hazırda türkçərə vasitəsi ilə müalicə olunub, yaxşılaşmaq üzrəyəm. Əliosman həkimin mənə qarşı etdiyi bu hə-

rəkət dələduzluq cinayəti hesab edilir. Bu adam televiziya verilişlərinə çıxıb saxta, yalan reklamlarla mənim kimi insanları aldadıb, onların pulunu ələ keçirir. Nəticədə isə onun müalicələri təsir göstərmir, əksinə ağrılar daha da şiddətlənir.

Mən Əliosman Qədimbəylinin dələduzluq əməlləri barədə müvafiq orqanlara şikayət ərizəsi ilə müraciət etmişəm. Onlardan xahiş edirəm ki, şikayətimi obyektiv araşdırıb, etibarımdan və vəzifəsindən sui-istifadə edərək mənə aldadaq pulumu ələ keçirən, səhhətimə daha da ziyan vuran Əliosman Qədimbəylinin barəsində qanunu tədbirlər görsin. Azərbaycan cəmiyyətinə üz tutub deyirəm ki, Əliosman Qədimbəyliyə inanmayın, onun məqsədi xəstələri sağaltmaq deyil, onların pulunu ələ keçirməkdir".

Hazırladı: Jalə FAMILQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bugünlərdə "Hürriyyət" in redaksiyasına müraciət edən Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinin təsərrüfat müdiri-komendantı vəzifəsində çalışmış Hikmət Əliheydər oğlu Şükürov ölkəmizin Türkiyədəki fəvqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov tərəfindən qanunsuz olaraq işdən azad edildiyini iddia edib.

"Səbiq səfir Daşqın Şikarovun qohumu olduğu üçün işə qəbul edilən maliyyə üzrə attaşə Üfük Tərhanov qanun və təlimatlara əməl etmədiyindən mənə normal işləməyə imkan vermirdi"

2019-cu ilin may ayında eza-miyyətə göndərildiyini deyən Hikmət Şükürovun sözlərinə görə, o, 2 ay pulsuz çalışıb, yeni bu müddət ərzində ona əməkhaqqı verilməyib: "Mən 1998-ci ildən Xarici İşlər Nazirliyində ştatdan-kənar işçi kimi çalışırdım. Bu müddət ərzində Pakistan İslam Respublikası, Azərbaycanın YUNESKO-dakı Nümayəndəliyi və Azərbaycanın Fransadakı Səfirliyində uzunmüddətli əzamiyyətdə olmuşam. Lakin 15.05.2019-cu il tarixdə Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinə ezam olunmuşam. 15.07.2019-cu il tarixdən etibarən isə əmrilə səfirlikdə təsərrüfat müdiri-komendant vəzifəsinə işə qəbul edilmişəm. Beləcə, 2 ay pulsuz, əmək haqqı ödənmədən çalışmışam. İşlədiyim müddətdə səbiq səfir Daşqın Şikarovun qohumu olduğu üçün işə qəbul edilən maliyyə üzrə attaşə Üfük Tərhanov qanun və təlimatlara əməl etmədiyindən mənə normal işləməyə imkan vermirdi. Əlində maliyyə resursları olduğundan kollektivi mənə qarşı qaldırıb. Məsələn, əməkdaşların uzunmüddətli məzuniyyətə gedib-gələrək şəxsi əşyalarının daşınmasını istədiyi adamdan kq-in 9 avrodan qəbul edir və ya diplomatlara ayrılmış təmsilçilik vəsaitinin silinməsi üçün saxta qaimələri qəbul edir".

"Dəfələrlə tələb etməyimə baxmayaraq, Üfük Tərhanov mənə səfirliyə ayrılmış büdcədəki təsərrüfat müdirinə aid işlərin smetasını göstərməmiş və mənə özündən asılı vəziyyətə salmışdır"

Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinin maliyyə məsələləri üzrə attaşəsi Üfük Tərhanovun qanun və təlimatlara əməl etməməsinə dair faktları açıqlayan Hikmət



rılmış büdcədəki təsərrüfat müdirinə aid işlərin smetasını göstərməmiş və mənə özündən asılı vəziyyətə salmışdır".

"2022-ci ilin fevral ayının 2-də Üfük Tərhanov mənə səfirliyin 06 CD 3444 və 06 CD 3278 nömrə nişanlı avtomobillərinin silinməsi üçün mərkəzə göndəriləcək aktı imzaladırdı"

Hikmət Şükürov qeyd edib ki, bu vaxtdək lazımı orqanlara şikayət etməməsinin səbəbi əlində heç bir sənədin olmaması ilə bağlıdır: "Lakin 2022-ci ilin fevral ayının 2-də Üfük Tərhanov mənə

Azərbaycanın səfirliyində ye


Keçmiş təsərrüfat müdiri səfirlikdə yaşanan qanunsuzluqları, külli miqdarda maliyyə maxinasiasını ifşa etdi

Hikmət Şükürov: "Səfirliyin maliyyə məsələləri üzrə attaşəsi Üfük Tərhanov onun qanunsuz əməlləri haqda səfirlik qrupunda mesaj yazdığım üçün otağıma hücum edib"



Şükürov bildirib ki, adıçəkilən şəxs təsərrüfat müdirindən xəbərsiz müşavir Ruslan Abdullayevlə əlbir olaraq səfirlikdə döşəmələrdəki laminat lövhələrin və plafonların dəyişdirilməsini həyata keçirib: "Bundan başqa, o, yeni Üfük Tərhanov pandemiya ilə əlaqədar konsulluğa tikilən qəbul otağının tikintisində iştirakına izn verməyib. Sübut olaraq nə tender keçirilən aktı, nə də təhvil-təslim aktında imzam olmadığını və daxili izləmə kameralarında tikinti vaxtı əsasən kimin nəzarət etdiyini göstərə bilərəm. Təsərrüfat müdirindən xəbərsiz

müşavir Ruslan Abdullayevlə əlbir olaraq səfirlikdə döşəmələrdəki laminat lövhələrin və plafonların dəyişdirilməsini həyata keçirib. Sübut kimi mənə heç bir sənəd göstərmədiklərini və imzaladırmadıqlarını qeyd edə bilərəm. Bundan başqa, hər ay əsas və azqıymətli inventarların cədvəlini mənə təqdim edib imzaladırmalı olduğu halda Üfük Tərhanov buna əməl etməyib. Səbiq səfir Xəzər İbrahim uzunmüddətli əzamiyyətini başa vurub gedərkən ona təhvil-təslim aktını tərtib etməyi tapşırırsa da o, bunu etməyib. Ancaq o zaman mənim cənab səfir Xəzər İbrahimdən iqamətgahdakı inventarları təhvil verməsinə tələb etdiyimdən Üfük Tərhanov yalnız əsas vəsaitin qeydiyyat cədvəlini təqdim edib. Onun əsasında iqamətgahda olan, yalnız iPhone-12 mobil telefonundan başqa bütün əsas vəsait inventarlarını təhvil almışam. Həmin telefonu sonradan poçtla səfirliyə göndərmişdir. Amma azqıymətli inventarları təhvil ala bilməmişəm. Onu da bildirim ki, səbiq səfirin işlədiyi dövrdə heç bir xidməti qeyd yazmağa imkan verməmiş və ancaq



(V.1) VERİLDİĞİ İL/VƏCƏ ANKARA		(V.4) T.C. KİMLİK NO/ VERGİ NO 270314390
(A) PLAKA 06 CD 3362	(B) D.R. TƏSİL TARİHİ 15-02-2012	(C.1) SÖYƏDİLƏN TƏKARİ UNVƏSİ AZƏRBAYCAN CUMHURİYYƏTİ Tİ ANKARA
(V.2) TƏSİL SİRA NO 02051721148538	(D) TƏSİL TARİHİ 15-02-2012	(C.1.2) ADI BOYUKE LCTİGİ
(D.1) MARKASI MERCEDES-BENZ	(D.2) TƏSİL VƏSİTİ EXTRALANG	(C.1.3) ADRESİ AZƏRBAYCAN BÜYÜKƏLÇİLİYİ ÇANKAYA/ANKARA
(B.1) QANUNİ ADI YANG	(D.3) TƏSİL VƏSİTİ 2011	(D.1) ADRESİ AZƏRBAYCAN BÜYÜKƏLÇİLİYİ ÇANKAYA/ANKARA
(D.5) CİNNİ İT	(R) RENGİ SİYAH (Mərkəz)	(Z.1) ARAÇ ÜZƏRİNDƏ HAK VƏ MƏNFAATLI BULUNANLAR
(P.5) MOTOR NO 27297831798458	(R.1) SİYAH M1	(Z.2) NOTER SATIŞ TARİHİ
(E) SASE NO WDF53981513632704	(R.2) MOTOR CÜCÜ 234	(Z.3) NOTERİN ADI
(G.1) NET AĞIRLIĞI 2900	(F.1) AZAMİ YÜKLÜ AĞIRLIĞI 2510	(Z.1) DİĞER BİLGİLƏR
(G.2) KATAR AĞIRLIĞI	(G.2) RÖMÖRK AZAMİ YÜKLÜ AĞIRLIĞI	(Z.2) PANEL PLAKA TAKABİLİR
(S.1) KOLTUK SAYI (Səf. Dəstə)	(S.2) AYAKTA YOLCU SAYI	(Z.3) NOTER NÜBÜRÜ
(P.1) SİLİNDİR HACİMİ 3908	(P.2) MOTOR CÜCÜ 234	(Z.4) NOTER NÜBÜRÜ
(P.3) YAKIT CİNSİ DİZEL	(Q) CÜCÜ AĞIRLIĞI (Kilogram)	(Y.5) ONAYLAMA SİCİLİNİZ
(V.3) KULLANDI ARAÇI	(K) TIP ONAY NO Münfərqi**0000	(Y.5) ONAYLAMA SİCİLİNİZ
		109250
		BELOE Seri BL №: 543397

hesabat vaxtı imza səhifəsini göstərərək imzaladırdı. Dəfələrlə tələb etməyimə baxmayaraq, Üfük Tərhanov mənə səfirliyə ay-

səfirliyin 06 CD 3444 və 06 CD 3278 nömrə nişanlı avtomobillərinin silinməsi üçün mərkəzə göndəriləcək aktı imzaladırdı.

Həmin gün mənə təhkim olunmuş 06 CD 5378 nömrə nişanlı avtomobili servisdən götürərkən servis sahibi, Türkiyə vətəndaşı Hasan Aksoy Üfûq Tərlanova çatdırmağa sənəd verdi. Baxdıqda sənədin 06 CD 3444 və 06 CD 3278 nömrə nişanlı avtomobillərinə hazırlanmış saxta təmir qiymətləndirməsi qaiməsi olduğunu gördüm. Halbuki, həmin avtomobillər saz vəziyyətdə idi. Kamera görüntüləri də bunu təsdiq edə bilər. Bundan başqa, təmir zamanı səfirlikdə su borusunun sayğacdən kənar qoşulduğunu aşkarlamışam və xidməti qeydlə müraciət etmişəm, lakin hələlik heç bir nəticəsi yoxdur. Onu da əlavə edirəm ki, 11.02.2022-ci il tarixdə saat

Azərbaycanın Türkiyə Səfirliyinin inventarların qeydiyyat cədvəlində aşkarlanan qanun pozuntuları...

Şikayətçinin sözlərinə görə, 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar ayı üzrə əsas və azqiy-mətli inventarların qeydiyyat cədvəlində araşdırılan zaman bir sıra qanun pozuntuları aşkarlayıb: "Belə ki, səfirliyin qarajında inventar siyahısında qeydiyyatda olmayan 06 CD 3362 nömrə nişanlı avtomobil olduğunu aşkar etdim. Bundan başqa, 2011-ci ilin iyun ayında alınmış 200 avro qiymətində olan "Şərq şəhəri" adlı rəsm əsəri, 350 avro qiymətində olan "Oxatan" adlı rəsm



meyvə şirəsi maşını da aşkar edib: "Həmçinin, səfirliyin 27 nömrəli otağında yığılmış və yeni alınmış, lakin inventar cədvəlində qeydiyyatda olmayan 6 ədəd "Baymak" markalı kondisioner, 2 ədəd "Fuji Plus" markalı kondisioner, 2 ədəd "Altus" markalı kondisioner aşkar etdim. Səfirliyin əvvəllər ibadət otağı, hazırda isə hədiyyə anbarı kimi istifadə olunan otağında çoxlu şərab və digər spirtli içkilər aşkar etdim. Eşitdiyimə görə, qeyd etdiyim artıq inventarlar SOCAR şirkətinin Ankara nümayəndəliyinin pandemiya ilə əlaqədar Türkiyədəki Azərbaycan vətəndaşı olan tələbələrə ərzaq yardımı göstərilməsi üçün səfirliyə ayrılmış vəsait hesabına alınıb".

Hikmət Şükürov sonda əlavə edib ki, bütün bu qeyd olunan qanunsuzluqlarla bağlı Xarici İşlər Nazirliyinə yazılı şikayətlə müraciət etdikdən sonra səfir Rəşad Məmmədov 04.02.2022-ci il tarixdən işə buraxılmamam haqda saxta əmr verib. Hazırda bu əmrə əsasən mühafizə dəstəsinin əməkdaşları məni işə buraxmırlar. Odur ki, mən də sizin vasitənizlə müvafiq qurumlara müraciət edir, onlardan məsələnin araşdırılmasını, mənə qarşı edilən qərəzli hərəkətlərə son verilməsinə köməklik göstərmələrini xahiş edirəm".

"Bütün bu qeyd olunan qanunsuzluqlarla bağlı Xarici İşlər Nazirliyinə yazılı şikayətlə müraciət etdikdən sonra səfir Rəşad Məmmədov 04.02.2022-ci il tarixdən işə buraxılmamam haqda saxta əmr verib"



rixdə səfirlikdəki döşəmələrin laminat lövhələrlə dəyişilərkən alınmış ümumi dəyəri 1311,13 avro olan 27 ədəd otaq lampalarının qiyməti şübhəli görünür".

"Qeyd etdiyim artıq inventarlar SOCAR şirkətinin Ankara nümayəndəliyinin pandemiya ilə əlaqədar Türkiyədəki Azərbaycan vətəndaşı olan tələbələrə ərzaq yardımı göstərilməsi üçün səfirliyə ayrılmış vəsait hesabına alınıb"

Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinin təsərrüfat müdiri-komendantı vəzifəsində çalışmış Hikmət Şükürov bildirib ki, inventar cədvəlində



vəlində qeydiyyatda olmayan, səfirliyin qarajına yığılmış yeni alınmış 6 ədəd "Altus" markalı soyuducu, 3 ədəd "Altus" markalı paltaryuyan, 1 ədəd "Singer" markalı paltartikən maşın və 1 ədəd

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

04.2019	Telefon işləyən adaptor	ədəd	4	61.66				4	61.66
06.2019	Öd şüdlənən balon	ədəd	3	165.37				3	165.37
11.01.2020	Mobil əsaslı armatya stolan	ədəd	30	660.45				30	660.45
03.2021	İş otağının üçün lampalar	ədəd	27	1311.13				27	1311.13
08.2021	Qablaşdırma (qablaşdırma)	ədəd	39	92.07				39	92.07
08.2021	Tərəzi (qəbulatqah)	ədəd	1	14.04				1	14.04
08.2021	GRUNDIG CG59000 Text aparatı	ədəd	1	32.83				1	32.83
09.2021	PHILIPS HD635880 5000 markalı elektrik çayniki	ədəd	1	34.57				1	34.57
09.2021	PHILIPS HD635880 5000 markalı elektrik çayniki	ədəd	1	43.23				1	43.23
09.2021	Paltar asacağı	ədəd	1	39.87				1	39.87
01.11.2022	Yanğındənizərin balon	ədəd	3	31.76				3	31.76
29.11.2021	Malbərter	ədəd	35	400.49				35	400.49
17.12.2021	Seagate 2.5 2TB Yaddaş kartı	ədəd	2	139.14				2	139.14
17.12.2021	GIGASET DA710 markalı telefon	ədəd	2	40.41				2	40.41
17.12.2021	Logitech M105 nağılı Maus	ədəd	1	7.10				1	7.10
17.12.2021	Tuncmatik Economy markalı UPS	ədəd	3	190.53				3	190.53
21.12.2021	GIGASET DA710 markalı telefonun alınması	ədəd	8	190.76				8	190.76
21.12.2021	Tuncmatik Economy markalı UPS-in alınması	ədəd	3	190.53				3	190.53
17.01.2022	Seagate 2.5 2TB FireCuda Gaming USB 3.0 USB 3.0 RGB	ədəd	1	82.60				1	82.60
	YƏKUN		1613.05		82.60	0.00	0.00		1613.65

Maliyyə məsləhətləri üzrə ataşə:

Üfûq Tərlanov

Təsərrüfat müdiri-komendantı:

Hikmət Şükürov

14:40, 14:50 radələrində Üfûq Tərlanov onun qanunsuz əməlləri haqda səfirlik qrupunda mesaj yazdığım üçün otağıma hücum edib. O, müqavimət göstərdiyimi görüb otaqdan bayıra çıxıb, otağı üzərindəki açarla bağlayıb, məni hədələyib və sonra açarı atıb gedib. Bunu otağımın qarşısında olan kamera görüntüləri ilə sübut edə bilərəm. Onu da nəzərinizə çatdırım ki, Üfûq Tərlanovun rotasiyaya əsasən 4 illik müddəti 2022-ci ilin fevral ayında bitib və o, 2021-ci ilin yanvarında məzuniyyətə gedərkən övladlarının Ankaradakı NATO məktəbindən sənədlərini onun xahişi ilə mən almışam. Sonradan necə oldusa övladlarını yenidən məktəbə yazdırdı. O, məndən sonra işə qəbul olunmasına baxmayaraq, Xarici İşlər Nazirliyinin statusuna alınıb. Ona səfirlikdə 4 ildən artıq işləməyə icazə verildiyi halda, mənə 3 il işləməyə imkan vermədilər".

əsəri, 250 avro qiymətində olan "İstanbul gümbəzləri" adlı rəsm əsəri, 2015-ci ilin yanvar ayında alınmış 400 avro qiyməti olan "Makedoniya" adlı rəsm əsəri, 27.02.2018-ci il tarixdə alınmış 129,32 avro qiymətində Çay dəsti, 12.07.2018-ci il tarixdə alınmış 116 avro qiymətində H.Əliyevin 95 illik yubileyinə həsr edilmiş kitab mövcud deyildi. 2013-cü ilin may ayında alınmış 51345,98 avro qiymətində olan X-RAY test cihazı mövcud olsa da, qiyməti məndə şübhə doğurur. Hələ bu, harasıdır. 2015-ci ilin noyabr ayında alınmış azqiy-mətli inventarların qeydiyyat cədvəlindəki ümumi dəyəri 1961,81 avro olan 400 ədəd "Sözdə böyük Ermənistan. Faktlar və sübutlar" kitabı, həmin vaxt alınmış ümumi dəyəri 615,38 avro olan 200 ədəd "Dağlıq Qarabağ" kitabı və dəyəri 738,46 avro olan 200 ədəd "İrəvan şəhəri" kitabı mövcud deyildi. 12.03.2021-ci il ta-

“Məni öldürüb, evimə sahib olmaq istəyirlər”

20 Yanvar əlili Sadiq Hüseynov: ““JEK” də deyib ki, get öldür, mən qanı batıracam...”



Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava, ev 283-də yaşayan, əslən Kəlbəcərdən olan şair, 3 kitab müəllifi, 20 Yanvar əlili Hüseynov Sadiq Yusif oğlu tərəfindən “Hurriyyet”in redaksiyasına şikayət məktubu daxil olub. Tənha yaşadığını, qonşuları tərəfindən təzyiqə məruz qaldığını və heç bir rəsmi

qurumun şikayətinə baxmadığını iddia edən 80 yaşlı S.Hüseynov xarici dövlətlərdən sığınacaq almaq məcburiyyətində olduğunu deyir:

“Mən Sovet dönəmində, 1961-ci ildə Çelyabinskdə 3 illik hərbi xidmətimi başa vurub, Bakıya gəlmişəm. 1962-ci ildən indiki mənzilimdə yaşayıram. Əksər qonşulardan fərqli olaraq mənim evimin bütün sənədləri - “kupça”sı, texniki pasportu var. Sadəcə, mənə imkan vermədilər ki, üstünü tikəm, insan kimi yaşayam. Nə də mənə ev vermədilər.

20 Yanvar əllilləri üçün 2 dəfə ev tikilib, amma onu müxtəlif şəxslərə satıblar, ayrı-seçkilik edərək mənə verməyiblər.



Azərbaycanda yazmadığımı yer qalmayıb, mən məcburam ki, xaricə müraciət edəm. Mən yaşaya bilmirəm. Mənim neçə yaşım var, onun kimə nə dəxli var?! Mən vətəndaşam, 45 illik iş stajım var. 30 ildir müharibə əliliyəm, sürünürəm”.

Sadiq Hüseynov qapı qonşusundan şikayətçidir. Dediynə görə, qonşusu onun yolunu kəsdiyindən, evinə rahat girib-çıxa bilmir: “Mən qapımı açıb-örtə bilmirəm, arada 10 sm yer yoxdur. Məni öldürüb, evimə sahib olmaq istəyirlər. “JEK” də buna deyir ki, get öldür, mən qanı batıracam. “JEK” nə vaxtdan cinayət işini həll edir?!”



insanın sərbəst şəkildə keçməsi mümkün deyil, mütləq onlardan biri yana əyilməlidir.

Üstəlik, bəzi evlərdə paltar asmaq üçün şərait olmadığı üçün insanlar paltarları məcburən dalanlara asır ki, bu da müəyyən narazılığa səbəb olur. Elə Sadiq Hüseynovun narazılığına səbəb olan məsələlərdən biri də qonşusunun paltarları küçəyə bağladığı ipə sərməsidir.



Onu da qeyd edək ki, S.Hüseynovun qonşusu ilə yaşadığı problemdən ətrafdakı insanlar da xəbərdardır. Onlar şikayətçiye haqq qazandırmasa da, rəsmi qurumların bu məsələni yoluna qoyacağını güman edirik. Unutmaq lazım deyil ki, hər bir vətəndaşın sərbəst yaşamaq, öz evinə rahat bir şəkildə girib-çıxmaq haqqı var və bunu kimse məhdudlaşdıra bilməz.

Hazırladı: KƏNAN

P.S. Rəsmi qurumlardan əldə etdiyimiz məlumata əsasən, tezliklə 3-cü Alatava deyilən ərazidə də söküntü işləri aparılacaq və sakinlər yeni, geniş mənzillərlə təmin olunacaq. Təbii ki, bu zaman Sadiq Hüseynovla qonşuları arasındakı problem də öz-özünə aradan qalxmış olacaq. Odur ki, səbrlə söküntünün gözləmək lazımdır...

Qazax rayon sakini Elnur Quliyev tərəfindən “Hurriyyet”in redaksiyasına məktub daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik: “Hörmətli redaksiya!

Başıma gələn bir hadisəni sizlərlə bölüşmək istərdim. Həyat yoldaşımın boğazında, elmi dildə desək, qalxanvari vəzin şişməsi - yeni zob xəstəliyi vardı. Bu xəstəlik ona çox əziyyət verirdi. Məsələn, ürək döyüntüsü, əldə uyuşma, saç tökülməsi, özündən aslı olmayaraq əsəb və s. Günlərin bir gününü onu Qazax rayon xəstəxanasına götürdüm. Analizlər, UZİ aparatı... Cavab heç də ürəkaçan olmadı. Endokrinoloqun yanına gedib, bu xəstəliyin müalicə olunması üçün müraciət



UZİ xarab olub, yoxsa səhiyyə sistemi?

Qazax rayon sakinindən Azərbaycan səhiyyəsinin durumu haqda maraqlı yazı...

etdik. Həkim bu xəstəliyin müalicəsinin gecikdiyini, artıq müalicənin xeyri olmayacağını qeyd edərək, mütləq cərrahiyyə əməliyyatının vacibliyini dedi. Həkimə dəfələrlə sual verdim və çox xahiş etdim ki, bu xəstəliyi müalicə yolu ilə dəf etsin. Çox təəssüflər olsun ki, cərrahiyyə əməliyyatından başqa çıxış yolu göstərmədi.

Sözün açığı, rayon yeri olduğu üçün həkimlərə güvənməyib, Bakıya üz tutdum. Bakıda təkrar analiz, UZİ... cavab eyni - rayondakı kimi çıxdı. Bakıda da eyni sözü dedilər: bu xəstəlik gecikmədən cərrahiyyə əməliyyatı olunmalıdır. Gecikərsə ağır fəsadları ola bilər. Bir az müalicə edib, cərrahiyyə əməliyyatı olmaq üçün hazırlaşmağımızı təklif etdilər. Nə isə, təklifi qəbul edib, Bakıdan dərmanları alıb, rayona döndüm. Rayonda 10 gün müalicə olunduqdan sonra, həkimin 10 gündən sonra təkrar UZİ aparatından keçmək tapşırığına əməl edib, müayinədən keçdim və analizlər verdim. Heç bir dəyişiklik olmadı...

Yenidən Qazax rayon xəstəxanasında çalışan həkimin yanına getdim və analiz kağızlarını, üstəlik Bakıda yazılan dava-dərmanların reseptini göstərdim. Həkim kağıza baxaraq çox əsəbləşdi: bu nədi, bunu kim yazıb - dedi? Dedim Bakıda həkim yazıb, nə olub, nə məsələdi? Dedi hansı ağilla, hansı savadla bu dərmanları yazıb? Bu dərmanların xəstə üçün heç bir əidiyyəti yoxdur, bu dərmanlar sadəcə müqaviməti gücləndirmək üçündür. Etməyib tənbellik, Bakıda olan həkimlə, rayonda olan həkim arasında telefon əlaqəsi yaratdım. Biraz danışdıqdan sonra telefonu söndürüb: o kimdi bilmirəm, tanımıram, birçə onu bilərəm ki, o savadsız həkimdi - dedi. Dedim həkim, bəs mən nə edim, hara gedim, nə məsləhət görürsən?...

Dedi əgər istəyirsən müalicə yazım, 2- 3 ay bu müalicəni edin. 2-3 aydan sonra cərrahiyyə olunmalıdır, başqa çıxış yolu yoxdur. Dedim yaz, onda nə yazırsan. Nə isə, bir verəq dava-dərman yazıb, bizi uğurladı: gedin, 3 aydan sonra gəlersiz deyər...

Xəstəxananı tərk edib, başqa bir endokrinoloq həkimə üz tutdum. Eynisini o biri həkim də dedi və o da başqa bir resept yazdı: gedin bunları alın, cərrahiyyə əməliyyatına hazırlaşın

dedi.

Gəldim aptekə, satıcıya yaxınlaşıb reseptin ikisini də uzadaraq: qardaş, səndən çox xahiş edirəm bu reseptin hansını məsləhət görürsən? - deyər soruşdum. Cavab verdi ki, ikinci getdiyini həkim illərin həkimi olduğu üçün, onun reseptini al. Ən azından illərin həkimidi - dedi. Nə isə, dərmanı alıb, evə döndüm. Bir neçə vaxt aradan keçdi, təkrar analiz UZİ aparatı... heç bir xeyri olmadığını gördüm. Cərrahiyyə əməliyyatı üçün hazırlaşdım.

Bu arada “Hurriyyet”də dava-dərmansız, elmi-lədund metodla insanları xəstəliklərdən sağlamlarının mümkünlüyü barədə bir xəbəri oxudum. Bu həkimin adı Paşa Yaqub idi. Etməyib tənbellik Paşa Yaqubu tapdım. Onunla tanış olub, başıma gələni ona danışdım. Cavab verdi ki, Elnur, yoldaşınla gəl yanıma, narahat olma, mən onu sağaldacam. Sözün açığı ilk başda inanmadım. İnanmağımın səbəbi həkimlərin cərrahiyyə əməliyyatı barədə qəti qərar verməsi idi. Bu qərar gözümlün önünü kəsirdi. “Yaxşı, Paşa doktor, gələcəm” dedim.

Etməyib tənbellik 470 km yolu qət edərək, Bakıya - Paşa doktorun yanına getdim. Sağ olsun, məni gözəl bir şəkildə qəbul etdi. İlk sənəsi elə həmin gün etdi. Bizi yola salarkən, daha iki dəfə gəlməyimizi söylədi. “Baş üstə” deyərək, xəstəxanadan uzaqlaşdıq. Onu da nəzərinizə çatdırım ki, ilk sənədsən sonra yoldaşım özündə biraz yüngüllük hiss elədi. Təkrar rayona qayıdıb, daha iki dəfə Paşa doktorun qəbuluna gəldik. Üçüncü sənədsən sonra: Elnur, get, narahat olma, 1 aydan sonra apar harada istəyirsən aparatdan keçir, yoldaşın sağlam çıxacaq dedi. Mən Allahı çağıraraq, əlimdən gələni etdim, deyərək, mənimlə sağollaşdı.

Əziz dostlar, aradan bir ay keçdi, mən üz tutdum yenidən rayonumuzda (Qazaxda) olan klinikalardan birinə, təbii ki, UZİ aparatından keçməyə. Aparatın cavabı çıxdı. Aparata salan həkim Könül xanım təəccüblə yoldaşımın üzünə baxaraq: sən həftənin ikinci, yaxud üçüncü günü Ağstafaya gəl, səni orada bir də aparata salacam dedi.

Biz də “baş üstə” deyərək, xəstəxananın üçüncü mərtəbəsinə - ilk

başda cərrahiyyə əməliyyatı olunma-lısan deyən həkimin yanına qalxdıq. Əvvəlki aparat kağızını, bir də yeni çıxan UZİ kağızını həkimin qarşısına qoyaraq, həkimdən əvvəlki ilə indiki fərqi öyrənməyə çalışdıq. Həkim üzümzə baxaraq: bu ola bilməz, bu mümkünsüzdü, deyərək, aparatın xarab olduğunu, cavabı doğru çıxarmadığını söylədi. Dedim neçə bəyəm, bu aparat hər gün neçə insanı müayinədən keçirir, aparat saxtadırsa nədən onda millətin cibinə girib, yalandan aparatdan keçirirsiz? Cavab əvəzinə soruşdu ki, sən bu xəstəni harada müalicə etdirmisən? Dedim heç bir dəvə-dərman olmadan, elmi-lədund metdu ilə müalicə olunub.

Üzümə baxıb gülümsəyərək: bu mümkünsüzdür, biz həftədə, on gündən bir alimlərlə yığışib müşavirə keçiririk, əgər bu xəstəliyin çərəsi olsa biz də bilərik dedi. Dedim bəs biz kimə inanaq, neyləyək? Cavab verdi ki, siz gedin yenidən Ağstafada UZİ-dən keçin. “Yaxşı, təkrar keçib gələrik” dedim.

Elə də etdim. Təkrar Ağstafada UZİ aparatından keçdik. Aparata salan Könül xanım Qazaxda çıxan aparat kağızını crıaraq: ikisi də eynidi, heç bir fərq yoxdur - dedi.

Biz yenidən Qazağa həmin aparat kağızına inanmayan həkimin yanına gəldik. Həkim yenidən aparat kağızlarını gözdən keçirərək: “bəli, xəstəlik cərrahiyyəlik deyil, əvvəlcədən fərqli olaraq yarıdan aşağıdır” dedi. Yeni 50 %-dən az qalıb. Dedi istəyirsən müalicə yazım, o da çıxıb gedəcək. Mən ona gülümsəyərək, çox sağ olun, bizim öz həkimimiz var; hansı ki, dəvə-dərman-sız müalicə edir, ehtiyac yoxdur - deyib, xəstəxanadan ayrıldıq. Təbii ki, sevincimizin həddi hüdudu olmadıq

Mən buradan ilk başda Allahıma, daha sonra doktor Paşa Yaqubu bizə tanıdan mətbuata öz təşəkkürümü bildirirəm. Paşa doktora təşəkkürüm ayrıcadır. Çünki, o, bizim tükenmiş ümidlərimizi doğrultdu; hansı ki həkimlərin verdiyi “Bu xəstəlik cərrahiyyəlikdir, başqa yolu yoxdur”, qərarı ümidlərimizi kəsmişdi.

Söz ardi: mənə elə gəlir ki, xəstəxanadakı UZİ xarab olmayıb, ümumilikdə səhiyyə sistemi xarab olub”.

Hazırladı: Jalə FAMILQIZI



(Əvvəli səh. 3-də)

İkincisi, İran Azərbaycan dövlətinə bağlı bir şəxsi aradan götürməklə Allahşükür Paşazadənin son dövrlər laxlayan taxtını bərkitməklə yanaşı, hələ nəyəyə qadir olduğunu da ortaya qoymağa çalışdı. Üstəlik, bu ölümün ardınca Xətai rayonundakı "Bravo" hipermarketinə hücum zamanı banklardan birinin təhlükəsizlik əməkdaşının öldürülməsi ilə ölkədaxili xaosla imza ata biləcəyinin mesajını vermək istədi.

Üçüncüsü, Azərbaycanın dini-ideoloji müstəvidə İrandan qopmasını engəlləmək. Bəllidir ki, Hacı Şahin yaşadığı müddətdə bu mümkün olmayacaqdı. Çünki o, dini nüfuzu ilə yanaşı, insani keyfiyyətləri ilə də toplumun rəğbətini qazanmış şəxs idi.

Burada daha bir neçə maraqlı məqama toxunaq. Hacı Şahinin ölümünün ardınca cəmiyyətdə gündəmi zəbt edən xəbərlərdən biri onun ürək çatışmazlığından əziyyət çəkdiyi və bu səbəblə vəfat etdiyi haqda iddialar oldu. Hətta tibb dünyası mənsubları onun ürək xəstəliyinin yeni olmadığı, dəfələrlə müalicə aldığı, hətta çox zaman müalicəyə önəm vermədiyini, nəticədə də bu xəstəliyin ölümə səbəb olduğunu irəli sürdülər. Həm də nədənsə bu versiyayı irəli sürən tibb mənsubları nədənsə insanları ciddi-cəhddə buna inandırmağa çalışdılar. Onlar "haqlı" olduqlarını sübut etmək üçün Hacı Şahinin ürəyinə stent qoyulduğunu bildirdilər.

Amma diqqətinizə çatdırıq ki, ürəyində stent qəzdirenlərin tez bir zamanda vəfat edəceyini düşünmək doğru deyil. Stent daşımaq hələ o demək deyil ki, həmin şəxs qısa zamanda infarktdan vəfat edəcək. Ürəyində stent olan və uzun müddət yaşayan insanlar kifayət qədərdir.

Bundan başqa, bəzi həkimlərin guya, Hacı Şahinin ciddi ürək problemi yaşaması haqda iddialarına baxmayaraq, onun oğlu Hüseyn Həsənlı, "Belə bir məlumat yayıldı ki, Hacı Şahin Həsənlı səhhətində ciddi problem olmasına baxmayaraq

"Baku Medikal Plaza"da yatmaqdan imtina edib və iltizamnamə imzalamaqla xəstəxanayı tərk edib. Bildirmək istəyirəm ki, atama səhhətindəki problemin nə dərəcədə ciddi olduğu bildirilməyib. Deyiblər ki, xəstəxanada qala da bilərsən, gedə də bilərsən", - kimi ifadələri ilə mərhumun iddia olunan miqyasda ürək xəstəliyi yaşamış olduğunu inkar etmiş oldu.

"Bəli, iltizamnamə imzalanıb, amma həkim ona problemin ciddi olduğunu deməyib. Ona görə də atam xəstəxanayı tərk edib", - deyə Hüseyn Həsənlı açıqlamasında deyib.

Bundan başqa, Hüseyn Həsənlı, "Atamın ürəyindən heç vaxt şikayəti olmayıb. Son gün xəstəxanaya müraciət edəndə düşündü ki, ağrı mədəsindədir", - deyə Hacı Şahinin ölüm səbəbinin ürəyindən olmasını istisna edir.

Bu baxımdan, haqlı olaraq sual meydana çıxır ki, sizə nə düşüb bu şəxsin məhz ürəyindən vəfat etdiyində israr edirsiniz?

Məlumat üçün bildirək ki, kiminsə qəsdinə duranda onu izi itirməklə qətlə yetirməyin müxtəlif versiyalarına əl atmaq olur. Bu metoda əsasən xüsusi xidmət və kəşfiyyat orqanları əl atır. Bunlar radioaktiv maddələr və zəhərli bitkilərdən düzəldilən qatqılarla mümkündür. Dediklərimizə sadə bir misal gətirək. Bitkilər aləmində "sarı jasmın" deyilən bitki mövcuddur. Bu bitki həmçinin "Gelsemium elegans" də adlanır. Bu bitkiyə "infarkt otu" da deyilir. Çünki bu və ya digər şəkildə onu qəbul edən şəxslər ürək çatışmazlığı problemi yaşayır və onun hansı səbəbdən vəfat etməsini əksər hallarda müəyyən etmək mümkün olur. Bu, yalnız bəzi inkişaf etmiş ölkələrdə aparılan laborator analizlər nəticəsində ortaya çıxır. Bu barədə internet məkanında kifayət qədər məlumat var. Hörmətli həkimlərimiz də həmin bilgiləri əldə edə bilərlər...

Hacı Şahinin ölümünün ardınca İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pakain bəyan etdi ki, onun dəfninə

toplaşan şəxslərin çoxluğu azərbaycanlıların dərin dindarlığına dəlalət edir. Ardınca keçmiş səfir bildirdi ki, Həsənlı fars dilinə dərin bələd idi, İranla sıx əlaqələri var idi və özünü Əli Xamneinin davamçısı hesab edirdi. Buradan keçmiş səfirə çatdırıq ki, Hacı Şahinin insanlar içində hörməti onun iranyönlü dərin dindarlığından yox, dövlətinə bağlı şəxs olduğundan və dini inancından asılı olmayaraq insanlara təmənnaşız kömək etməsindən qaynaqlanır. Çünki in-



sanlar içində Hacinın bu davranış nümunəsini sərgilədiyini bildiren xeyli faktlar var.

İkincisi, İranla sıx əlaqəsi olan və Xamneinin davamçısı olan şəxslərin Azərbaycan dövlətinin qəsdinə duranlar olduğunu dəfələrlə görmüşük. Bu iki xüsusiyyəti özündə ehtiva edən şəxs heç bir halda Azərbaycan dövlətinə sadıq ola bilməz, çünki bu iki anlam - İranla sıx bağlı olmaq və Xamneninin davamçısı olmaqla öz dövlətinə sadıq olmaq bir-birinə daban-dabana ziddir. Yeni bir tərəfdən keçmiş diplomatın dili ilə Hacı Şahinin "öz adamı" olduğunu ortaya atan İran, hazırkı məqamda Hacı Şahinin ölümündən də istifadə etməyə çalışır.

Yuxarıda da yazdığımız kimi, Ayətullah rejimi 1990-cı illərin əvvəlindən "İsrailin İranın nüvə obyektlərinə zərbələr en-

dirməsi" halında qonşu ölkədəki vəziyyətə təsir rıçaqları ilə özünü qorumaq üçün Azərbaycanda təsir imkanlarını artırmağa çalışır. Tehran Azərbaycan əhalisinin yarısından çoxunun irsi və ya dindar şüalərə mənsub olmasından istifadə edərək, dini faktora arxalanır.

2000-ci illərdən Hacı Şahin Azərbaycanın şiə dindarları arasında İranın maraqları nəminə dini və siyasi təbliğatın aparılmasına əsas maneələrdən biri olub. O, Azərbaycanda nəinki ortodoks şüalər arasında (dindarlar arasında azlıq təşkil edir), həm də İslamın əsas qaydalarına əməl edən, şüalilik və sünnilik arasındakı fərqlərə həqiqətən də dərin fikir verməyənlər arasında ən populyar mənəvi hakimiyyət idi (ölkədə belə inananlar çoxluğu ar). Hacı Şahin məsciddə cümə çıxışları zamanı sosial şəbəkələrdə, televiziya da izahat və maarifləndirmə işlərində fəallıq göstərirdi. Eyni zamanda o, İran ayətullahlarının göstərişlərini kor-koranə yerinə yetirməkdən yayınıb, Azərbaycan dövlətçiliyinə hörmətlə yanaşıb, ölkədə mövcud olan dövlət quruluşuna sadıq olub. Əslində, Hacı Şahin içində İran zəhəri sızmamışdı, o, Azərbaycana xas şüaliyin parlaq siması idi.

lan İsmayilovun da "Facebook" profilini Xamneinin şəkil və 313 rəqəmi bəzəyir. Baş verənləri məntiqi ardıcılıqla düzsək, Hacı Şahinin "ölümü"-nün ardınca (niyə ölüm yazıram, çünki onun öz əməli ilə vəfat etdiyinə inanmıram, heç kim də zəhmət çəkib buna inandırmasın) Xamenei və 313 aşiqinin qəret kimi qələmə vermək istədiyi tənqidatla insanların həyatına qəsd etmək bəhasına törədilən hadisənin sıradan, təsadüf olmasını düşünmək ən azı sadələşmə, ağılsızlıq olar. Hacı Şahinin ölümünü market terroru təqib etməsinin müəllifi İrandırsa, bu terror hansı məqsədlə meydana çıxıb bilər? Bəlkə, Hacı Şahinin ölüm səbəbləri haqda şübhə buludlarını dağıtmaq məqsədi ilə. Məqsəd fikri din xadiminin ölümü, ölüm səbəbləri haqda düşüncələrdən yayındırmaq, gündəmi başqa istiqamətə yönəltməkdir.

Bir daha bildiririk ki, dövlət üçün əhəmiyyətli şəxslərin qəfil-təsadüfi ölümü sıradan hadisə deyil, bu təsadüf ola bilməz. Təkcə onu diqqətə alın ki, "WhatsApp" mesajı ilə ölümün nəfəsinin ona yaxınlaşdığını, həyatına sui-qəsd olacağını daha aydın çatdırmaq olmazdı ki, ilahiyatçı bunu etdi.

Sonda isə onu da deyək ki,

Azərbaycanın ictimai-siyasi xadimlərinə sui-qəsd İranın dosyesində birinci hadisə deyil. Ziya Bünyadov, Rafiq Tağı sui-qəsdə də bu qəbildəndir. Eynilə, bu yaxınlarda baş vermiş sui-qəsd hadisəsi - Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı da bu qəbildən idi və İran molla rejiminin terror əməlinin müəllifliyini inkar edəcək qədər yüksək səviyyədə həyasızlığı da beynəlxalq sferada nadir nümunədir.

Hələ ki, İran-fars-şuubi-rafizi rejiminin son qurbanı Hacı Şahin oldu və bir daha vurğulayaq ki, bu hadisənin öncəki fragmenti Tehrandakı səfirliyəmizə hücum idi. Bu ölümün təsadüf, "nə qəfil, nə sirrli" olduğunu təkidlə israr edən də fars-şuubi-rafizi rejim qədər suçludur.

Ülviyyə ŞÜKÜROVA



Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

**Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə
44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış
tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş
sülh və insanlıq əleyhinə cinayətlər, habelə
müharibə cinayətləri ilə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması**

Tarixi və siyasi prosesləri təhlil edərək, normal məntiq yürütməyi bacaran hər kəs təsdiqləyər ki, xainlik, ikiüzlülük, riyakarlıq, əxlaqsızlıq və sadalamadığımız daha bir çox eybəcərliklər ermənilərin qanına, ruhuna, geninə işlədiyindən onlardan hər cür alçaqlığı gözləməyə dəyər. Elə yaxın keçmişə nəzər salsanız, görərsiniz ki, ermənilər onlara uzadılan yardım əlini öpüb alınlarına qoymaq əvəzinə imkan düşən kimi həmin əlin sahibinə xəyanət ediblər. Və bu gün də etməkdədirlər.

Yəni artıq hər kəsə bəllidir ki, Ermənistanın rəsmi dairələri və bu ölkənin vətəndaşları, eləcə də erməni diasporu açıq-aşkar şəkildə terroru dəstəkləyir, hətta mütəmadi olaraq terrorçulara maliyyə yardımı edir. Elə buna görədir ki, erməni terror təşkilatları uzun illərdir Azərbaycana qarşı terror müharibəsi aparır. Belə ki, Ermənistan hökuməti, eyni zamanda erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçuları 1980-ci illərdən başlayaraq, ölkəmizə qarşı açıq-aşkar savaş elan ediblər.

(Əvvəli ötən sayımızda)

Qaradağlı faciəsi erməni vəhşiliyinin bariz sübutudur

Qaradağlı qətlamını isə ikinci Xocalı adlandırırlar. Həm də bu, Xocalıya gedən yolun başlanğıcı idi. Belə ki, erməni hərbi birləşmələri 1992-ci il fevralın 14-də Xankəndidə yerləşən 366-cı motorcu alayının hərbi qüvvəsinin və texnikasının köməyi ilə Xocavəndin Qaradağlı kəndinə hücum etdi. Sakinlərin kəndi qəhrəmancasına müdafiə etməsinə bax-



Türk toplumuna nifrət və xəyanət ermənilərin qanına işləyib

Ötən əsrin 90-cı illərində Xocalı ilə yanaşı, Bağanis Ayrım, Kərkicahan, Meşəli, Qaradağlı, Başgüneytəpə, Ağdaban, Ballıqaya və Başlıbeldə mülki azərbaycanlıların kütləvi qırğınlara məruz qalması bunu bir daha təsdiqləyir

mayaraq, fevralın 17-də qeyribərabər döyüşlərdə Qaradağlı kəndi ermənilər tərəfindən işğal olundu. Əsir götürülən 118 nəfərdən 101-i vəhşicəsinə qətlə yetirildi. Öldürülənlərdən 21 nəfəri ahi və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli idi. Onu da bildirək ki, kənd erməni silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra yandırılıb, mülki əhali qırğına məruz qalıb. Qətlə yetirilənlərdən 3 kənd sakininin üzərinə dizel yanacağı tökülərək yandırılıb, 2 nəfərin isə başı kəsilib.

**Ermənilər Baş Güneypəyə
kəndində də körpə,
qadın, qoca demədən
qarşısına çıxan hər
kəsi güllələyib**

Təəssüf ki, Ağdam rayonunun Baş Güneypəyə kəndi də erməni silahlıların vəhşiliyindən kənarda qalmayıb. Belə ki, 1992-ci il martın 12-də Ermənis-

tan silahlıları tərəfindən işğal olunan kəndə soydaşlarımıza ol-mazın işğencələr edilib, düşməni körpə, qadın, qoca demədən qarşısına çıxan hər kəsi güllələyib, evləri dalan edib yandırılıb.

**Ağdaban faciəsi də
ermənilərin mənfur
xislətini ortaya qoyur**

1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə ermənilərin hücumuna məruz qalan Kəlbəcər rayonunun Ağdaban kəndi isə tamamilə yandırılıb. 130 evdən ibarət kəndin 779 nəfər dinc sakininə müxtəlif növ işğencələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq və 7 qadın diri-diri od-da yandırılıb. 2 nəfər itkin düşüb,

1992-ci il avqustun 27-dən 28-ə keçən gecə Ermənistan ordusunun 10-12 nəfərdən ibarət divisiya qrupu Laçın rayonundan məcburi köçkün düşən və Goranboy rayonunun Ballıqaya kəndində müvəqqəti məskunlaşan 24 azərbaycanlı mülki şəxsi amansızlıqla qətlə yetirib, 9 nəfəri yaralayıb. Qətlə yetirilənlərin arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyitləri yandırılıb. Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib. Öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub. 9 nəfəri isə ağır yaralanıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi.

**Erməni silahlılarının
mülki əhaliyə qarşı
xüsusi amansızlıq və
qəddarlığının daha bir
sübutu - Başlıbel faciəsi**

1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olundu. Bu zaman 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 73 nəfər sakini evlərini vaxtında tərk edə bilmədilər. Onların bir qrupu mühasirədən çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Kənd sakinlərindən 9 nəfər yolda qətlə

Ermənistan ordusunun mühasirəsindən çıxıb.

**Açıq-aşkar şəkildə
türkləri yer üzündən
silməyi planlaşdırdıqlarını
dile gətirən ermənilərlə
aramızda olan problem
güc tətbiq etmədən,
yəni ancaq danışıqlar
yolu ilə həll oluna bilməz**

Beləliklə, xalqımıza qarşı törədilən bütün bu qətləmlər, soyqırım və faciələr bir daha onu təsdiqləyir ki, açıq-aşkar şəkildə türkləri yer üzündən silməyi planlaşdırdıqlarını dile gətirən ermənilərlə aramızda olan problem güc tətbiq etmədən, yəni ancaq danışıqlar yolu ilə həll oluna bilməz. Onların türklərə, Azərbaycan vətəndaşlarına olan patoloji nifrəti və yersiz qəzəbi imkan verməz ki, onlarla normal insan dilində danışasan. Əminəm ola bilərsiniz ki, ermənilərin əksər çoxluğu Ermənistanın 44 günlük Vətən müharibəsində məğlub olmasına baxmayaraq, bu gün də bizlərə qarşı eyni sərt və radikal mövqedən çıxış edirlər. Odur ki, onlar yüz il əvvəl nə idilsə, indi də dəyişmədən eyni formada və düşüncədə qalıblar. Yazının əvvəlində də qeyd etdiyimiz kimi, türk toplumuna nifrət və xəyanət artıq onların bir millət kimi qanına, beyinlərinə işləyib. Bütün bunlar həm də onu



yetirilib, 5 nəfər girov götürülüb. Digər 62 nəfər isə dağlara çekilərək kəhalara sığınmaqla özlərini qorumağa çalışıblar. Lakin onlar cəmi 18 gün gizlənə bildilər. Aprelin 18-də erməni silahlı birləşmələri dinc sakinlərin sığındığı yerləri tapıb onların üzərinə silahlı hücum keçdilər. Kənddən bir qədər yuxarıda yerləşən kəhalara sığınan sakinlərə amansız hücum zamanı dinc sakinlərdən 14 nəfər girov götürüldü, 18 nəfər isə qətlə yetirildi. Sağ qalan 30 nəfər sığınacaq yerlərini kəndin ərazisindəki digər kəhalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra - iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə

sübuta yetirir ki, Xocalıda, eyni zamanda Bağanis Ayrım, Kərkicahan, Meşəli, Qaradağlı, Başgüneytəpə, Ağdaban, Ballıqaya və Başlıbeldə törədilən qırğınlara qabaqcıdan düşünləməklə həyata keçirilmiş soyqırımı aktıdır. Burada əsas məqsəd soydaşlarımızı yaşadıkları tarixi ərazilərdən qovmaq, məhv etmək, türk izini silmək, "Türksüz Ermənistan" yaratmaq idi. Lakin Ali Baş Komandan İlham Əliyevin başçılığı altında müzəffər ordumuz 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla ermənilər, onların havadarlarının bütün planlarını darmadağın etdi və Azərbaycan xalqının özünə inamını qaytardı.

Valeh TÜRKSÖY

Falçı qarşıda baş verəcək həqiqəti görmüşdümü? Axı, onlarda görüclük hissi də var, bunu elm də qəbul edir. Amma bu tarixi hadisə XV əsrdə baş vermişdir və yaddaşlarda “müəmmalı sevgi” kimi yaşamaqdadır. Bu sirri öyrənməyə çox səy göstərsələr də... Fransa ilə İspaniya arasında həmişə siyasi toqquşmalar, konfliktlər, qələbələr və məğlubiyyətlər səngiməmişdir.

Fransanın varlı adamlarından biri Nisan de Puatye idi, ov həvəskarı olan bu adam payız günlərində ova çıxmağı sevirdi. Meşədə gəzir, quşların səsinə qulaq asır, qaratomyuq, turac, tetra quşu ovlayırdı. Onun belə bir gəzintisi vaxtı yaşadığı qəsəbə falçı qadın gəldi. Puatyenin gənc qadını falçı ilə görüşdü, şirin söhbət etdilər. Falçı qadın gənc xanımın hamilə olduğunu görüb dedi:

- Sizin Diana adında qızınız dünyaya gələcəkdir. O, gözəl doğulacaqdır, soyuq havalı gündə əvvəl bir başı ölümdən qurtaracaqdır, sonra isə. - Falçı susdu, hamilə qadını həzin baxışla süzdü, ürəyindəkini gizlətmədi. Sonra qızıl dəbilqə içərisində olan başqa bir başı itirəcəkdir. Hadisə ilə bağlı göz yaşı axacaqdır, kədərilməyin vaxtı keçəcəkdir. Böyüycək, nüfuz sahibinə çevriləcək, insanları idarə edəcəkdir.

Falçı qəsrdən uzaqlaşdı, dediyi sözləri unuduldu. Nisan de Puatyenin ailəsində bir qız doğuldu: Diana! Böyüdü, şəhər, qayğıdan uzaq və 15 yaşına çatdı, onu Lui Brezem adlı 56 yaşlı birsinə ərə verdilər. Bir ildən sonra Diananın qızı doğuldu: Fransuaza. Diananın atası Fransa kralının əleyhdarlarına qoşuldu, siyasi qalmağalın “qurbanı” oldu, həbs etdilər, hətta güllələnmə qorxusu yaşadı. Qız ərə ilə kral sarayına üz tutdu, Fransa kralının qarşısında diz çökdü və atasının əfvini dilədi. Kral cavabında bir söz demədi...

Fransada soyuq başlamışdı, güclü qar yağdırdı, minlərlə insan şəhər meydanına axışırdı. Kral əleyhinə çıxan məhbəslər güllələnəcəkdi, o cümlədən Diananın atası. On - on beş dəqiqə keçmişdi saraydan bir atlı meydanda göründü və elan etdi ki, Nisan de Puatye kral əfv etmişdir. Diana falçının nə vaxtsa anasına dediyi



nanın yanına gəldi, sonra barışmağı qərara almışdılar. Bu hadisənin şərəfinə sarayda şənlik quruldu, yarış başladı. Yarışın qızgın çağında Henrix gözlənilmədən ayağa qalxdı, yarışda iştirak etmək üçün meydana atıldı. Qızıl dəbilqəni başına geyindi. Ata minən zaman Diana Henrixə dayandırmağa çalışdısa mümkün olmadı. Atın üstündə nüzə əlində Henrix rəqibin üstünə gedirdi. Bir andaca kapitanın nizəsi dəbilqənin arasından Henrixin gözüne batdı. O, qan içində yerə yığıldı. Diananın yadına fəfalçı qadının vaxtilə dediyi sözlər düşdü: “Qızıl dəbilqə içində olan bir başı itirəcəksən”.

Bu kədərli hadisə Diananın qəmli taleyinin sonu idi. O,

Müəmmalı məhəbbətin tarixçəsi

(Tarixi oçerk)

tarırdı, onu yadından çıxarmamışdı. Axı, ən kədərli günündə Dianadan savayı kimse ona yaxınlaşmamışdı, diqqət yetirməmişdi. Diana isə 33 yaşına çatmışdı, ərə ölmüşdü, dul qalmışdı. Həmin gecə Diananı tapan Henrixin 12 yaşı vardı. Henrix baxışlarını Dianadan çəkirdi, ona yaxınlaşmağa da cəsarət etmirdi. Bu mənzerəni ata görürdü: o, Diananı yanına çağırırdı və Henrixə yaxınlaşmasını xahiş etdi.

Həmin gecə Diana Henrixə ikinci dəfə yaxınlaşdı. Sonra kənara çəkildilər. Pəncərənin gözlüyündən buludsuz havada Ay görünürdü. Ayın işığında yanaşı oturmuşdular. Səhərcən nə barədəsə şirin - şirin söhbət edirdilər.

* * *

Henrixin böyük qardaşı Fransisko qəflətən vəfat etdi, (Fransa taxt - tacının sahibi Henrix oldu). Ata Fransiskonu daha çox Fransanın gələcək varisi düşünürdü. Ata oğlunu italiyalı 14 yaşlı Yekaterina Medičlə evləndirdi. Bu qız Henrixin qanuni arvadı idi, lakin Henrix bütün günü Diana ilə keçirirdi. O, Yekaterinanın yataq otağının harada yerləşdiyini bilmirdi. Qayınanası isə nəvə gözəliydirdi gələcək varis üçün. Belə halda gənc gəlin çəşbaş qalmışdı...

Bir axşam Henrix Yekaterinanın yataq otağına gəldi, bundan sevinən gənc qadın nə edəcəyini bilmirdi və gelişinin səbəbini izah etdi: “Diana tez-tez məni danlayır ki, hər gün qanuni arvadının yanına get, sənə varis lazımdır. Amma bu

gelişi Yekaterina Medič özü üçün təhqir hesab etdi. Nəhayət, on ildən sonra Yekaterinanın oğlu oldu, amma bu da Henrixin Dianaya münasibətini dəyişmədi, gecələri Diananın yanında keçirirdi. O, Diana üçün hər cür şərait yaratmışdı, işıqlı, dəbdəbəli Şenonso sarayını hədiyyə etmişdi. Zahirən elə görünürdü Fransanın kralıcası Dianadır!

Diana və Yekaterina eyni sarayda yaşamalı oldular, birbirinə düşmən kəsilsələr də zahirən bürüzə vermirdilər. Nəhayət, üçlükdə ikən Yekaterina Dianaya dövlət işlərinə qarışmamağı tapşırırdı, Henrix dözməyib Yekaterinanın üstünə qəzəbləndi. Yekaterina bir söz demədi, stolun üstündəki kitabı götürdü, əlləri titrəyir, guya oxuyur. Belə vəziyyəti görən Diana ona yaxınlaşdı, könlünü almağa çalışdı:

- Madam, nə oxuyursan? - Soruşdu.

- Fransanın tarixini! - Cavab verdi və istehza ilə: - Görürəm ki, bu ölkədə kralları fahişələr idarə edir, - dedi.

Diana:

- Fahişələr və fahişəlik barədə belə qışqırmaq lazım deyil. - Acıqla dilləndi və əlavə etdi. - Hamı onsuz da görür ki, sənün dünyaya gətirdiyin on uşaqdan heç birinin Henrixə oxşarlığı yoxdur.

Bu dialoq arada pərtlik yaratdı. Diana sarayı tərk elədi. Henrix heyrləndi və Yekaterina ilə qonşu otağa keçdi, söhbətləşdilər. Təəssüf ki, bu söhbəti eşidən olmadı və tarix üçün qapalı qaldı...

Hər ikisi otaqdan çıxıb Dia-



Allahverdi Eminov

Henrixə itirmişdi. Krallıq taxtında Yekaterinanın oğlu oturmuşdu. Diana öz qəsrinə qayıtmışdı. Amma Henrixin faciəli ölüm tarixini: 30 iyun 1559-cu ili unutmadı. 1566-cı ilin 2 aprel günü Diana gecədən xeyli keçmiş yatağına getdi və bir daha oyanmadı.


Diana Puatyenin ölümə - Henrixə olan Məhəbbəti, Ehtiramı simvola çevrildi, Fransanı heyrləndirdi. Dianaya mərmərdən heykəl yaptılar. Məzarına iki ağ gül qoyurlar, biri onun üçün, digəri Henrix üçün. Neçə əsrlərdir insanlar bu məhəbbətin sirrini açmağa çalışırlar. Bu, adi sevgi idimi, Dianaya və Henrixə olan başqa hissdimi? Bəli, heç kəs Henrixin Dianaya olan münasibətinin səbəbini başa düşməyəcəkdi!

Son söz yerinə: Diana Henrixin ömürlərinin sonunacan bir yerdə olmaq təklifinə razı olmadı və deyirdi:

- Bir azdan şəhər açılacaq, Henrix. Günəşin çıxması ilə hər şey əvvəlki axarına düşəcək, həm sən, həm mən kim olduğumu anlayıb öz həyat yolunu seçəcəklər, o yolla gedəcəklər.

Diana səhv edirdi, nə açılan şəhər, nə çıxan günəş Henrixə dəyişdirmədi. Onların arasında olan münasibət 29 il - Henrix ölənə qədər davam elədi.

// Şeir nədir, şair kimdir” sualına min illərdir ki, insan övladı müxtəlif səpkili cavablar söyləyib. Kimisi şeirin ilahi bir duyğu olduğunu dilə gətirir. Bəziləri isə sadəcə bunun daxili zərurətdən yarandığını sübut etməyə çalışır.



İmran AXUNDOV,
fəlsəfə doktoru

Mən də təxminən bu fikirlərə uyğun olaraq bildirirəm ki, şeir insan taleyinin tərcüməsidir. Şairlik üreklə baş-başa verməkdir. Həyatı, dünyanı, gözəlliyi, təbiəti, günəşi, ayı ulduzları, gül-çiçəyi hamının gördüyündən fərqli görməkdir. Şairlikdə şəxsi qazanc yoxdur, əksinə şair ömrü yaşamaq təlatümlərdən, ağrılardan, gərginlikdən keçir. Şairlər sevincini, kədərini, narahatlığını, hansısa yazı forması ilə ifadə edir, bu yazıların çoxu da şeirlə yazılır. Şair həm də yazdığı yazılarla öz karakterini, daxili aləmini, şəxsiyyətini aşkara çıxarır.

Əlbəttə, bu şeir deyilən duyğu hər kəsə eyni cür alınmır. Kimsində bir qədər zəif, kimsində isə daha poetik, oxunaqlı olur. İnsafən demək lazımdır ki, bu gün şeir boluğunda yaşayırıq, bu baxımdan korluğumuz yoxdur. Ancaq bir məsələ var ki, biz şeiri təkcə özümüz üçün yazmırıq axı. Oxucu zövqünü, şair urvatını, diri və duru saxlamalıyıq. Nə yaxşı ki, elin gözü tərəzidir, yaxşını yamandan seçməyi bacarır.

Bu gün çoxları deyir ki, indi kitaba, şeirə maraq göstərən yoxdur. Sosial şəbəkələr şeir oxumaq verdişini unutturub. Mən isə qəti o cür düşünmürəm. İnsanlar yayın istisində harda sərən su varsa tapıb içdiyi kimi, gözəl şeirə də o cür təşnədir. Əsl şairlər zamanın təbəddülatlarla dolu gedişatına həm insanlıq, vətəndaşlıq baxımından, həm də şair kimi müdaxilə edir. Haqsızlığa, ədalətsizliyə, ayrı-şəçkiliyə, məmur özbaşınalığına və bu kimi saysız-hesabsız neqativ hallara etiraz edəndə, xalqın dərdlərini şeir dilində danışanda istər-istəməz oxucu haqq şairi kimi onu bəyənib, rəğbət bəsləyir.

Bu baxımdan, həm bir oxucu kimi, həm də az-çox qələm adamı kimi deyirəm ki, Fərahim müəllimin şeirləri qənaətbəxşdir. “Bu da bir düşüncədir” adlı şeirlər kitabından sonra bu Fərahim Səmədzadənin sayca ikinci kitabıdır. Məlum məsələdir ki, yaradıcılıqda təkə istedadla iş bitmir. İstedad zəhmətlə birləşəndə nəticə gözəl olur. Fərahim müəllim şeirdən-şeirə, kitabdan-kitaba daha da püxtələşir və ədəbiyyata gelişinin təsadüfi olmadığını sübut edir. Elə əzəli-əbədi mövzularda var ki, şair olmayanlar da həmin mövzularda heç olmazsa qələmini bir



Səmimi misralar, dolğun fikirlər...

(Fərahim Səmədzadənin “Tələsən illər” kitabı haqqında)

dəfə sinayıb. Ana, vətən, yurd sevgisi, məhəbbət, ayrılıq və sairələr bu qəbildendir. Qeyd etdiyim mövzular barəsində minlərlə, milyonlarla şeirlər yazılıb. Əsas odur ki, bu mövzularda sən hansı təzə sözün deyə bilirsən? Bu baxımdan Fərahim müəllim üz ağardan şairdir. Onun şeirləri nəinki mənə qane edir, həm də çox sevindirir. Hər kəsə məlumdur ki, insanın ən kövrək xatirələri uşaqlığı və doğulduğu yurd-yuva ilə bağlı olur və eger o duyğulardan bəhs edən şairdirsə öz hiss və düşüncələrini daha poetik notlara kökləyir, cəmiyyətə ötürür. İndi gəlin görək şair bu mövzuda yazdığı şeirində nə deyir?

**Bir zamanlar burda mənəm,
Yaxşı-yamanım var idi.
Qayalarda ayağ izim,
Daşda nişanım var idi.**

**Burda yanan od-ocağım,
Burda günəşdən sıcağım.
Burda bir isti qucağım,
Başda pıranım var idi.**

**Xatirələr dodaqlara,
Düşdü nəmli varəqlərə.
Rahim, heyif o çağlara.
Keşdi... zamanım var idi.**

Kifayət qədər tutarlı sətirlərdir. Hamıya dogma olan bu mövzuda da çoxlu şeirlər oxumuşam. Fərahim müəllim də, fərqli və təsirli yazıb.

F. Səmədzadənin həyata baxışı insanlıqla süslənib. Ancaq nəzərə alsaq ki, şairlər haqsızlıq görəndə qəzəbli, üsyankar, səmimilik, həqiqət, dürüstlük görəndə isə körpə uşaq kimi kövrək olurlar. Zəmanənin eybəcərliyi, insan azgınlığı, hərislik, ədalətsizliklə bağlı yazılarında da şair oxucunun üreyini fəth etməyi bacarır:

**Dedilər səbr eliyən halva yedi, biz yemədik.
Kef olar gələn bahar, hamı dedi, biz demədik.**

**Yeməyə bal da olar, ət də olar, yağ da olar,
Hərənin ev-eşişi, istəsə lap bağ da olar.
Nə azar, nə xəstəlik? həp canımız sağ da olar,
Yeyərik gen-boluna, keyfi-damağ çağ da olar.
Nə yazıq ki dedilər, yeyən yedi, biz yemədik,
Kef olar gələn bahar, hamı dedi, biz demədik.**

**Birisi daldə kəsir, tərəzidə, maldə kəsir,
İta qulluğ eliyən, yalaq tutan yaldə kəsir,
Birisi darvazada, o birisi yolda kəsir.
Gedəndə sağda kəsir, qayıdanda solda kəsir.
Kəsdiyən aldı yedi, satdı yedi, biz yemədik,
Yalanı düz yerinə qatdı dedi, biz demədik.**

Fərahim Səmədzadənin bir şair kimi mövzu coğrafiyası geniş və əhatəlidir. O cəmiyyətin sosial problemlərə zamanında müdaxilə etməyi də bacarır. İnsanların şəhərlərə sürətlə axını, yurd yerlərinin sahibsiz və yetim qalması bu günümüzün ən narahat problemidir. Şair bu ağırlı mövzuda da özünəməxsus, oxucunu düşündürməyə vadar edən ifadələr işlədib:

**Bir gün yolum düşdü o dogma yurda,
Çöhrəmi çən aldı, üzüm ağladı.
O gilli-palçıqlı küçələrində,
Ləpirim ağladı, izim ağladı.**

**Baxıram hər tərəf sükut içində.
Evlər eyni boyda, eyni biçimdə.
Bu kəndin şəhərə köçəkəkçündə,
Bulaqlar qurudu, gözüm ağladı.**

**Hərərəti yoxdu, isti görünmür.
Nənələrin şəsti-bəsti görünmür.
Təndirəsar yanmır, tüstü görünmür.
Ocaqda qaralmış közüm ağladı.**

Şair məhəbbət mövzuları ilə də oxucularına pozitiv enerji ötürə bilir və onları öz sevgi şeirlərinin cazibəsində saxlamağı bacarır. Fərahim müəllimin daha bir üstünlüyü ondadır ki, o yaradıcılığında xalq deyimlərindən, zəngin folklorumuzdan yerli-yerində istifadə etməyi bacarır. Standart, şablon ifadələri yaxına buraxmır:

**Çəkilmir gözümdən rəsmin, surətin.
Xəlvəti çağlayan bulağam indi.
Səni unutmağım çətinədən çətin.
İçimdə alışan ocağam indi.**

Yaxud:

**Bilirsənmi sevmək nədi?
Gəl sənə sevmək öyrədim,
Həsretin odu mənədədi.
Həsreti silmək öyrədim.
Gəl, sənə sevmək öyrədim.**

Məhəbbət iman yoludur,

**Rövzeyi-rizvan yoludur,
Canana qurban yoludur,
Bu yolda ölmək öyrədim,
Gəl, sənə sevmək öyrədim.**

Fərahim Səmədzadə qələmini ədəbiyyatımızın Qəzəl janrında da sınaqdan keçirib. İnsafən demək lazımdır ki, bu sahədə də istəyinə nail olmağı bacarıb. O, qəzəllərində dünyanın faniliyindən və bu dünyadan insana yalnız yaxşılığın yadigar qalacağından bəhs edir:

**Nəzər etməzsə xuda, ol kainat tutmaz qərar,
Nə zəmistanı gedər, nə yaz olar, nə nobahar.**

**Rəng ilə, ahəng ilə, qurdu nizami-intizam,
Bir gözəl cazibədə vəhdət eylədi iqtidar.**

**Sevgini izzət ilə verdi əmanət bizlərə,
Söylədi aşıqlərə, bu eşq ilə etmə bazar.**

**Kainatı dərk üçün, faili-muxtar elədi,
Verdi sevdiklərinə Quranı, elmi yadigar.**

**İltimasım var sənə, ey ulu tanrım Rahimi,
Kərəmindən binəşib eyləmə, lütfindən kənar.**

Şairin müxtəlif səpkili şeirlərindən kifayət qədər nümunələr gətirə bilərəm, ancaq buna çox da ehtiyac duymuram. İnanıram ki, oxucular bu kitabı da rəğbətlə qarşılayıb, seve-sevə oxuyacaqlar.

Mənə elə gəlir ki, şairlərə, qələm adamlarına uzun-uzadı tərcümeyi-hal yazmaq lazım deyil. Elə onların qələmindən qoparılan hər xırda şeir parçası kimliyini aşkara çıxarır. Sonda mən Fərahim Səmədzadənin yeni kitabının işıq üzünə girməsi münasibəti ilə ürəkdən təbrik edərim, ona möhkəm can sağlığı, bol-bol yaradıcılıq uğurları arzulayıram. Sözünüzə rəvan, ruhunuz hər zaman cavan olsun.

Dağtumas: "oğurlanmış"

kəndin tarixçəsi

Şəhidin və şəhid anasının arasındakı sarsılmaz "körpü"

Nənəmdən geriye bir fotoları qaldı, bir də səsyazmaları. Həə, unutmuşdum: bir də qəzetdəki bu yazım. Məkanı cənnət olsun.



Dağtumas kəndində vicdanla, ləyaqətlə pedaqoji fəaliyyət göstərən digər müəllim Nəzərşan Haqverdiyev olub. Nəzərşan müəllim Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Öz sakitliyi, həlimliyi, savadı ilə xatırlanır. Müəllim hazırda təqaüddədir. Müəllimə can sağlığı arzu edirəm.

Dağtumas kəndinin digər tanınmış şəxsiyyəti Rasta müəllimin qardaşı jurnalist Rəqub Şıxlıdır (Hüseynov). Rəqub Şıxlı ədəbi şəxsiyyətlərin bir çoxundan müsahibə almış, onların yaradıcılıq fəaliyyətini diqqət mərkəzində saxlamışdır. Jurnalistlə ədəbi fəaliyyəti haqqında illər öncə həmsöhbət olmuşduq. O, bir çox yazıçılarla dostluq münasibətləri qurmuşdu. Məsələn, deyirdi ki, Əli Kərim yaxşı yazıçı idi, amma əsəbi idi, onunla yaxın dost idi. Nizami Gəncəvinin heykəli təhqir olunduğu üçün Rəqub Şıxlı bununla bağlı kəskin bir məqalə yazmışdı. Şair Mikayıl Müşfiqin qaranlıq taleyi haqqında müəyyən düşüncələrini bölüşürdü. İndi isə jurnalistlərimizin bəziləri şou-biznes müğənnilərinin brend geyimlərinin, evlərinin, maşınlarının "təhqiqatçısına" çevrilib, jurnalist dönb olub dektektiv. Sənəti, səsi olmayan müğənnilərdən müsahibə alırlar, az qalır ki, onların şərəfinə bir heykəl də ucaltınsınlar, buna görə də hazırda çoxumuz informasiya bolluğundan əziyyət çəkirik. İndi bəzi jurnalistlərdən soruşsam, axırıncı dəfə muzeyə nə vaxt getmisiniz, nə vaxt bir yazıçıdan, bir yazıçının, bəstəkarın övladından, nəvəsindən müsahibə almissınız, baxa-baxa qalacaqlar...

Dağtumas kəndindən olan Dağtumas kənd xəstəxanasının baş həkimi şəhid Əli Mahmudov, xüsusilə də mərhum Şəmil həkimin adını qeyd etməyi özümə borc bildim. Həm Əli həkim, həm Şəmil həkim öz peşələrini vicdanla yerinə yetirmiş, əsla mənfəət güdməmişdir. İndi bəzi həkimlər soruşur ki, "pulla gəlmisən, ya pulsuz?" Əli həkim heç vaxt görməsəm də, Şəmil həkimlə bağlı xoş xatirələrim var, haqqı heç vaxt ödənməz. Məkanları cənnət olsun.

Sərvanə DAĞTUMAS, Ədəbiyyatşünas

Dağtumas Cəbrayıl rayonunun kəndidir. Kəndin keçmiş adı "Tumas" idi. Sonra bu kənddən ayrılmış ailələr Tumaslı (Bərdə və Şərur rayonları) və Çaytumas (Qubadlı rayonu) kəndlərini saldıqdan sonra, birini digərindən fərqləndirmək üçün dağ yamacında yerləşdiyinə görə, bu kəndə Dağtumas adı verilir.

Kənd işğal olunduqdan sonra ermənilər kəndin adını dəyişib "Tovmas" etmiş, kəndin özünü isə Kaşatağ (Laçın) rayonunun tərkibinə daxil etmişdilər. Ermənilərin kənd haqqında ağılasıqmaz və təhrif olunmuş iddiaları var: "Abidə üzrə ekspert Samvel Karapetyan araşdırmışdır ki, qəsəbənin köhnə adı Tovmasdır. Tumas adı isə sonralar köhnə ad "Artsax" ermənilərinin ləhcəsində dəyişdirilərək, "Tumas" a çevrildiyi zaman yaranmışdır. Kənddə yerləşən dağın adı da Tovmasardır. Dağ Artsax dağlarının bir hissəsidir, dağın yaxınlığından Ağavno çayı axır. Tovmas ətrafında bir sıra kəndlərin izləri qorunub saxlanılmışdır. Kənddən 5 km şərqdə, dar dərədə Craberd kəndinin xarabalıqları qorunub saxlanılmışdır.

Azərbaycanlılar həmin kəndi Çelyabilyar adlandırırlar ki, bu da Craberd adının təhrif olunmuş formasıdır. Digər kənd kənddən 3,5 km şimalda yerləşir, onun şimal-şərq kənarında kiçik hövzə də qorunub saxlanılmışdır. Qayalardan axan bulaqların suları ilə qidalanır. Azərbaycanlılar kəndi Xanaqyabulaq adlandırırlar. Digər kənd isə Tovmasaberdən 1 km şimal-şərqdə yerləşir. Dağıntılar sulu və geniş dərədə qorunub saxlanılmışdır. Kənddə Tovmasaberd adlı qala yerləşir. Kənddə kilisə də var. Kəndin mərkəzində daşqın suları axan xatirə bulağı var idi. Husağbyurun köhnə bərk daşları onların orta əsrlərə aid olduğunu göstərirdi. Məlumdur ki, bulaq sonuncu dəfə 1929-cu ildə Artsaxın erməni ustaları tərəfindən təmir edilmişdir".

Cəbrayılın ən yüksək dağ zirvəsi Dağtumas dağıdır (hündürlüyü 1580 metr). Dağ elə həmin kənddə yerləşir. Dağın adını ermənilər təhrif edib "Tovmasar" qoymuşdular. Craberd Cəbrayıl rayonunun, Tovmasaberd "Başıkəsik Gümbəz" in təhrif olunmuş adıdır. Qısacası burada da ermənilər öz saxtakarlıq və oğurluq əməllərindən çəkinmədilər. Cəbrayıl rayonu 23 oktyabr 2020-ci ildə şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına və cənab Prezidentin səyi nəticəsində işğaldan azad edilmiş, Dağtumas kəndi də adı ilə bərabər azadlığına qovuşmuşdur.



Dağtumas kəndi şəhidləri ilə tanınır. Həmin şəhidlərdən biri də Mahir Allahquliyevdir. Allahquliyev Mahir Məhəmməd oğlu 1968-ci ildə iyunun 11-də Cəbrayıl rayonunun Xanaqabulaq kəndində anadan olub. Anası Dağtumas kəndindən ibtidai sinif müəllimi Rasta Hüseynova, atası aşiq Məhəmməd Allahquliyevdir. Mahir 1975-ci ildə Qazanzəmi kənd orta məktəbinə 1-ci sinfə daxil olur. 1985-ci ildə həmin məktəbi bitirib 1 il sonra hərbi xidmətə yollanır. Hərbi xidmətini Rusiyanın Stavropol vilayətində başa vurduqdan sonra vətəninə namusu bilib 1988-ci ildə könüllü olaraq, özünümdafiə dəstəsində döyüşlərə qatılır. 1993-cü ilin 12 aprel tarixində ailə həyatı quran Mahir 1993-cü il avqustun 23-də itkin düşür. 1994-cü il fevralın 5-də övladı Sadiq Allahquliyev dünyaya gəlir. 2-ci Qarabağ müharibəsindən sonra rusiyalı jurnalist sosial şəbəkələrdə bəzi materiallar yayımlayır, bununla da Mahir Allahquliyevin erməni gülləsinə tuş gələrək, şəhid olduğu öz təsdiqini tapır.

Şəhidin xatirəsini əbədləşdirmək üçün Biləsuvar rayonunun Cəbrayıl şəhərciyində büstü qoyulub. Şəhidin digər qardaşı Qarabağ müharibə veteranı Mahmud Allahquliyevdir. Şəhid Mahir Allahquliyev və onunla bərabər çiyin-çiyinə vuruşan, şəhidlik zirvəsinə ucalan digər silahdaşları - İbrahimov Novruz İbiş oğlu, İbrahimov Sərvər Rə-

şid oğlu, Məmmədov Səftər Novruz oğlu, Həmidov Şəmsi Məhəmməd oğlu, Məmmədov Məzahir Məhəmməd oğlu (qəzetdəki şəkildə yuxarıdan aşağıya doğru) daxil olmaqla 6 vətənpərvər oğulların fotoları digər Dağtumas şəhidlərinin fotoları ilə bərabər lövhəyə vurularaq, Cəbrayıl rayonunun Dağtumas kəndində yerləşən İncə körpüsündə 6 qəhrəmanın şəhid olduğu ərazidə yerləşdirilmişdir. Ruhları şad olsun.

Dağtumas kəndinin öz savadı və təvəzökarlığı ilə yaddaşlarda iz qoyan ən tanınmış siması az öncə adını çəkdiyim şəhid Mahir Allahquliyevin anası, ibtidai sinif müəllimi Rasta müəllimi idi. Rasta Məhəmməd qızı Hüseynova 1935-ci ildə Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olub. Füzuli rayonu Pedaqoji İnstitutun məzunu olub. Qısa müddət pedaqoji fəaliyyət göstərməyinə baxmayaraq, biliyi və səmimiyyəti ilə şagirdlərinin sevgisini qazanıb, nə şagirdləri ondan narazı olub, nə də o şagirdlərindən. Rasta müəllim müdriklik abidəsi idi, mənə həmsöhbət olanda hər zaman qiymətli sözlər deyir, pedaqoji təcrübələrini bölüşürdü: "Hər şagird müəllimdən özünə bir parça aparır, məktəbi bitirib getsə də, müəllimin şagirddə qoyduğu iz heç vaxt silinmir. Sabah bir adam özünü yaxşı aparmasa, o saat soruşurlar ki, onun müəllimi kim olur? Müəllim gerek arxasınca heç vaxt özü haqqında pis sözlər dedirməsin, elə gözəl dərs keçib elə gözəl nümunə olsun ki, sabah şagirdlərinə baxıb camaat fəxr etsin, desin, bunun müəllimi özü kimi nə mərifətli adam olub, şagirdləri böyüyüb müəllim, həkim olsun, işini vicdanla, savadla yerinə yetirsin". Doğurdan da, Rasta müəllimin şagirdlərinin çoxu bugün müəyyən peşə sahibləri, ziyalılardır.

Müasir dövrdə bəzi müəllimlər sovet dönməndə şagirdlərə məktəbdə şiddət göstərildiyini əsas götürərək, "Biz sovet müəllimi deyilik, müasir müəllimlik, şagirdləri sevgi ilə böyüdürük" şüarı ilə məktəblərdə guya dərs keçirlər, lakin indi məktəblərin çoxunda müəllimə nə hörmət var, nə də keyfiyyətli dərs. Ras-



ta müəllim də şiddətə qarşı idi. Heç vaxt şagirdlərə şiddət göstərməmiş, onları döyməmişdi, halbuki sovet dövrünün müəllimi idi, "döysəm, dərsimə gələrdilər?" deyirdi. Üstəlik, hörməti də vardı, dərsinin keyfiyyəti də. Şagirdləri Rasta müəllimin 1 May bayramını (Dünya zəhmətkeşlərinin həmrəyliyi günü) təntənəli şəkildə qeyd etmələrini, idman dərsini maraqla keçməsinə xatırlayırdılar. Rasta müəllimin yaddaşında şagirdlərinin adları qalmışdı, adlarını çəkdikcə, başı ilə təsdiqləyər, onlar haqqında qısa məlumat verirdi. Özündən ümumi soruşanda ki, kimlərə dərs demisən, deyirdi ki, "ha çoxox". Bugün şagirdləri həmin biliklərin bəhrəsini görürlər.

Rasta müəllim poeziya vurğunu idi, şeir deməyi çox sevirdi, ən çox Səməd Vurğunun şeirlərini səsləndirirdi, misralarını unutmamışdı. Bir də mənə tez-tez dedi ki, "Bir şeir vardı: "Bir meclisə ayaq basıb varanda, Yaxşı əyləş, yaxşı otur, yaxşı dur, Dindirəndə mərifətdən xəbərlər ver, Qoy desinlər bərekallah yaxşıdır".

Ən böyük arzusu ölmədən öncə doğma kəndinə getmək idi. Hər gün o kəndi arzulayırdı. Ona söz vermişdim ki, Dağtumasakəndinə aparacam, arzusu çin olsun. Ömür vəfasız çıxdı. 2022-ci il oğlunun şəhid olduğu tarixdən 5 gün sonra 28 avqust dünyasını dəyişdi. Bu kənd sanki ana ilə bala arasında sarsılmaz bir "körpü" oldu, o dünyada bir-birlərinə qovuşdular. Buna görə də bu təxəllüsü götürmək qərarına gəldim ki, bu "körpü" daha da möhkəm olsun, mənə nənəmi və dayımı xatırlatsın.